

1. Sığorta bazarı – budur:

- √ Sığorta müdafiəsinin-xüsusi əmtəənin alqı-satqı obyektində pul münasibətlərinin məcmusudur
- Heç biri
- Riskin birinci sığortaçıdan təkrarsığortaçıya ötürülməsi ilə əlaqədar olan pul münasibətlərinin xüsusi formasıdır
- Sığortanın növləri və formalarının, sahələrinin məcmuisidir
- Sığorta təşkilatlarının məcmuisidir

2. Sığorta agentliyi:

- Sığortalının adından sığorta müqavilələri bağlayır
- Heç biri
- Maliyyə nazirliyinə tabedir
- √ Sığortaçının adından müqavilələri bağlayır
- Sığorta müqaviləsinin müstəqil tərəfidir

3. Lisenziya sığortaçıya hüquqlar verir:

- İstənilən sahibkarlıq fəaliyyətilə məşğul olmaq
- Heç biri
- Sığorta və bank fəaliyyətini əvəzləmək
- √ Ancaq razılaşdırılmış sığorta növlərini aparmaq
- İstənilən sığorta növünü aparmaq

4. Qarışıq sığortanın fərqli əlamətləri bunlardır:

- Zərərlərin növbəti bölgüsü
- Heç biri
- Kiçik və bircinsli risklərin sığortası
- Bağlı sığorta məcmuisini olması
- √ Qeyri-kommersiya təbiətli fəaliyyət

5. Azərbaycanda nizamnamə kapitalının formalaşdırılmasına görə güzəştlər edilən keptiv sığorta şirkəti varmı?

- AR-da keptiv sığortaçıları anlayışı hüquqi olaraq formalaşmayıb
- AR-da keptivlərin güzəştləri olmurlar
- Keptiv sığortasında nizamnamə anlayını yoxdur
- √ Xeyr
- Keptivlər müəyyən güzəştləri olurlar

6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta müqaviləsinin bağlanmasına görə öz fəaliyyəti ilə məşğul olan sığorta agentliyi olurlar (qanunvericilikdə bütün digər tələblərə riayət etmək şərti ilə):

- AR qanunvericiliyinə uyğun yaradılan Azərbaycan kommertsiya təşkilatı
- AR qanunvericiliyinə uyğun yaradılan Azərbaycan qeyri-kommertsiya təşkilatı
- AR ərazisində yaşayan həddi-buluğa çatmamış uşaqlar
- Hüquqi şəxs yaratmadan özəl sahibkar kimi qeydiyyatdan keçən AR vətəndaşı
- √ Həddi bulluğa çatmış AR vətəndaşı

7. Hal-hazırda Sığorta bazarının hansı iştirakçıları dövlət lisenziyası olmalıdır:

- Qəza komissarı
- Heç biri
- Sığorta aktuari
- √ Sığorta təşkilatı
- Sığorta brokeri

8. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq 01.03-2011-ci il tarixdən qeyri həyat-sığortası ilə məşğul olmağa lisenziyası olan sığortaçılar aşağıdakı sığorta növləri ilə məşğul olmaq hüquqları yoxdur:
- Səxsi sığorta ilə
 - Heç biri
 - Tibbi sığorta ilə
 - ✓ Həyat sığortası ilə
 - Məsuliyyət sığortası ilə
9. 01.01 2014-ci il tarixdən həyat sığortasının aparılması üçün azərbaycan sığortaçıların minimal ödənilmiş nizamnamə kapitalı aşağı olmamalıdır:
- 9 mln. AZN
 - 7mln. Azn
 - 6 mln. AZN
 - 5 mln. AZN
 - ✓ 10 mln. Azn
10. Dövlət sığorta nəzarəti orqanında qeydiyyatsız sığorta bazarında hərəkət etmək hüququndadır:
- Heç biri
 - Tibbi sığorta təşkilatı
 - ✓ Qarışıq sığorta cəmiyyəti
 - Sığorta agentı
 - Sığorta brokeri
11. AR sığorta bazarında vasitəçilər olurlar:
- Ancaq agentlər
 - ✓ Broker və agentlər
 - Diler və agentlər
 - Heç biri
 - Makler və dilerlər
12. Sığortalı ilə birgəsığorta müqaviləsi bağlayan, üzərinə düşən öhdəliyi yerinə yetirməyən sığortaçılar məsuliyyət daşıyırlar:
- Birgə məsuliyyət
 - ✓ Kollektiv məsuliyyəti
 - Maddi yardım (Subsidiya)məsuliyyəti
 - Heç biri
 - Əgər müqavilədə hər bir sığortaçının hüquq və vəzifələri müəyyənləşdirilməmişdirsə birgə məsuliyyət
13. Sığorta daxilının maliyyə mexanizmi onun iştirakçılarının fəaliyyəti ilə nəzərdən keçirilir:
- Vahid qayda və tarif üzrə
 - ✓ Bazarda təşəkkül tapmış orta tariflə
 - Geniş kontekstdə
 - Heç biri
 - Daxılın iştirakçılardan birinin ən yaxşı təqdim etdiyi tarif
14. Sığorta daxilı həyata keçirir:
- Qarışıq sığorta
 - ✓ Birgəsığorta
 - Kollektiv sığorta
 - Heç biri
 - Özünüsüğorta
15. Sığortanın tərifini verin:

- Obyektin müxtəlif sığortaçılarla ayrı-ayrı müqavilələr üzrə sığortalanması
- √ Heç biri
- Obyektin bir müqavilə üzrə bir neçə sığortaçı ilə birgə sığortalanması
- Obyektin sığorta müddəti ərzində sığorta məbləğinin ölçüsünün artırılması ilə bir sığortaçı tərəfindən sığortalanması
- Obyektin məsuliyyət hissəsinin sonrakı ardıcılıqla digər sığortaçılara verilməsi ilə bir sığortaçı tərəfindən sığortalanması

16. AR ərazisində Xarici sığortaçılar istənilən sığorta növü ilə məşğul olması üçün sığorta təşkilatı təsis edə bilər:

- Müəyyənləşdirilmiş sığorta növünün həyata keçirilməsinə məhdudiyyətlərin riayət olunması
- √ Sığorta təşkilatının nizamnamə kapitalında 49%-dən çox olmamaqla xarici investordan payının olması ilə
- Ancaq müvafiq beynəlxalq sazişin bağlanmasına görə
- Heç biri
- Əgər Sığorta təşkilatının məcmui ayrızammə kapitalında xarici kapital 25%-dən çox təşkil etməməlidir.

17. AR ərazisində sığorta fəaliyyətinin lisenziyasını həyata keçirir:

- Sığorta fəaliyyətinə nəzarət üzrə Azərbaycan dövlət xidməti
- √ AR Maliyyə Bazarlarına Nəzarət Palatası
- İnhisar siyasəti üzrə Dövlət komitəsi
- Heç biri
- AR sığortanın inkişafı üzrə Dövlət komitəsi

18. AR qanunvericiliyinə görə sığortaçılar ola bilərlər

- Sığorta fəaliyyətini həyata keçirilməsi üçün yaradılan istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər
- Sığorta nəzarəti orqanında qeydiyyatdan keçən hüquqi və fiziki şəxslər
- Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış hüquqi və fiziki şəxslər
- √ Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər
- Heç biri

19. Sığorta mükafatı (haqqı)-budur:

- Ödənilən sığorta marağı
- √ Heç biri
- Sığorta obyektinin sığorta ekspertizasına görə ödəniş
- Sığorta riskinə görə ödəniş
- Bağlanılan sığorta müqaviləsi üzrə ödəniş

20. AR qanunvericiliyinə görə sığorta məbləği aşağı bilməz:

- Sığorta obyektinin bazar dəyəri
- √ Sığorta obyektinin həqiqi dəyəri
- Sığorta obyektinin qalıq dəyəri
- Heç biri
- Sığorta obyektinin bərpa dəyəri

21. Məsuliyyət sığortasında sığorta olunan şəxs-budur:

- Məsuliyyət sığortası üzrə potensial zərər çəkmiş fiziki şəxslər
- √ Məsuliyyət riskinin sığorta müdafiəsi obyektini sayılan fiziki yaxud hüquqi şəxslər
- Kənar şəxslər
- Heç biri
- Üçüncü şəxs qarşısında mülki məsuliyyət sığortası müqaviləsi bağlayan fiziki şəxs

22. Şəxsi sığortada sığorta olunan şəxs- budur:

- Sığortaçı ilə sığorta müqaviləsi bağlayan və sığorta haqqını ödəyən fiziki şəxslər
- √ Kimin həyatının, sağlamlığının və əmək qabiliyyətinin sığorta müdafiəsi obyektini sayılan fiziki şəxslər
- Məhdud məsuliyyətli şəxslər
- Heç biri

- Hüquqi səlahiyyətli fiziki şəxslər

23. Əmlak sığortasında faydalanan – budur:

- Öz əmlak marağına ziyan vuran istənilən şəxs
- ✓ Heç biri
- Öz əmlak marağına ziyan vuran yaxud sığorta obyektinin saxlanılmasında marağı ola istənilən mülkiyyətçi
- Əmlak üzrə icra orqanı
- Sığorta məbləğini alan istənilən şəxs

24. Şəxsi sığortada faydalanan şəxs-budur:

- Sığorta məbləğini alan istənilən şəxs
- ✓ Öz ölümü halında sığorta məbləğinin alınması üçün təyin edilmiş şəxs
- Pensiyaçı
- Bütçə
- Sığortanın yol verilməz marağını göstərin:

25. Sığortanın yol verilməz marağını göstərin:

- Bankların kriminal riskləri
- ✓ Hərbi hərəkətlərlə bağlı risklər
- Girovların azad edilməsi məqsədilə şəxslərin məcburən cəlb olunduğu xərclər
- Heç biri
- Sahibkarlıq fəaliyyətindən zərər riski

26. Sığortanın yol verilməz marağını göstərin:

- Nəğd pulların daşınmasından baş vermiş zərər
- Qarət nəticəsində dəymiş zərər
- Heç biri
- İflas nəticəsində zərər
- ✓ Loteriyada iştirakdan zərər

27. AR-da icbari sığorta belə ola bilər:

- AR Hökumətinin qərarı ilə
- Sığortaçının əmri ilə
- AR sığorta nəzarəti orqanının normativ sənədləri ilə
- ✓ AR-nın qanunu ilə
- AR Maliyyə Nazirliyinin əmri ilə

28. AR qanununa görə sığorta aşağıdakı formada həyata keçirilə bilər:

- Özəl və dövlət
- Heç biri
- Şəxsi və kollektiv
- ✓ İcbari və könüllü
- Fərdi və qarışıq

29. "Sığorta fəaliyyəti haqqında" AR qanunu AR Dövlət sosial müdafiə fondunu həyata keçirdiyi dövlət sosial sığortaya tətbiq edilirmi:

- Bəli
- Heç biri
- Ümumi
- ✓ Xeyr
- Qismən

30. Fəlakətli (katastrofik) risklər üçün xarakterikdir:

- Bir hadisə üzrə yüksək zərər, aşağı tezlik
- Heç biri
- Dəhşətli itki
- ✓ Bir hadisə üzrə yüksək zərər, yüksək tezlik
- Bir hadisə üzrə aşağı zərər, yüksək tezlik

31. Sığortaçı-budur:

- Faydalanan (Benifisar)
- Heç biri
- Sığorta münasibətinə daxil olan fiziki və hüquqi şəxs
- Xeyrinə sığorta müqaviləsi bağlayan şəxs
- ✓ Ödəmə ilə zərərlərin bölgüsünü həyata keçirən təşkilat

32. AR qanunvericiliyinə müvafiq olaraq bağlanılan sığorta müqaviləsi üzrə sığortalı aşağıda ola bilər: (qanunvericiliyin bütün digər tələblərinin şərtlərinə riayət etməklə)

- AR ərazisində yaşayan həddibuluğa çatmamış uşaqlar
- AR qanununa uyğun yaradılan Azərbaycan qeyri-kommersiya təşkilatı
- ✓ AR həddibuluğa çatmış vətəndaşları
- Hüquqi şəxs yaratmadan xüsusi sahibkar kimi qeydiyyatdan keçən AR vətəndaşı
- Heç biri

33. Azərbaycan Respublikasının Mülki Məcəllə ilə sığortanın sahələri müəyyən edilmişdir:

- Şəxsi, əmlak
- Səxsi, əmlak, məsuliyyət
- Heç biri
- Maddi və qeyri-maddi
- ✓ Səxsi, əmlak, məsuliyyət və sahibkarlıq risklərinin sığortası

34. Aşağıda sadlananlar arasında sığortaya verilən risklərin əlamətlərinin düzgün olmayan cavabını tapın:

- Riskin baş vermə ehtimalı ölçülməli və qiymətləndirilməlidir.
- Heç biri
- Riskin təsadüfilik xarakter
- risk kumulyasiya meylli olmamalıdır
- ✓ baş verən riskin obyektiv xarakterli olmasıdır

35. Kazinoda uduzma ehtimalı – bu hansı riskdir:

- Katastrofik (fəlakətli)
- Təmiz
- Kortəbii
- Təbii
- ✓ spekulyativ

36. Sığorta kateqoriyasının xüsusi əlamətlərinin sadlananlar arasında səhv olduğunu göstərin:

- Bölgü münasibəti olması
- Sığorta münasibətlərinin ehtimal xarakteri
- Zərərlərin məkan və zaman bölgüsü
- ✓ Hər bir sığortalıya vəsaitin qaytarılması
- Riskin olması

37. Sığortalanması mümkün olmayan hadisələri göstərin

- Fəlakətli (katastrofik) risklər
- Maddi xarakterli risklər
- Heç biri

- Mənəvi zərərlərin riski
- ✓ Qeyri-maddi xarakterli risklər

38. Aşağıdakıların baş verməsi sığorta hadisələrinə qəbul edilə bilməz

- Heç biri
- Fövqəladə itkilərlə əlaqədar hadisələr
- Ehtimalla baş vermiş hadisələrin az olması
- ✓ Doğru hadisələr
- Təbii hadisələr

39. "Sığorta hadisəsi" və "təsadüfi hadisə" anlayışı

- Zəruri anlayışlardır
- Eyni və tam oxşar hadisələrdir
- Heç biri
- "Sığorta hadisəsi" çoxluğu "təsadüfi hadisələr" çoxluğunun daha geniş formasıdır
- ✓ "Təsadüfi hadisələr" çoxluğu "Sığorta hadisəsi" çoxluğunun daha geniş formasıdır

40. Sığorta müdafiəsinə kateqoriyasının əsas, əhəmiyyətli əlamətini göstərin

- Heç biri
- Məqsədli sığorta fondunun formalaşdırılması
- ✓ İctimai istehsalın fasiləsizliyinin təmin edilməsi
- Arzu edilməyən hadisənin baş verməsinin təsadüfi xarakteri
- Zərərin ödənilməsi

41. Sığorta hadisəsi – budur:

- ✓ sığorta hadisəsi icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır
- planlaşdırılmış hadisəyə görə sığortaçının sığortalıya, sığorta olunan şəxsə, faydalanan şəxsə və üçüncü şəxsə sığorta ödənişini vermək vəzifəsini yaradır
- baş vermiş hadisəyə görə sığortaçının sığortalıya, sığorta olunan şəxsə, faydalanan şəxsə və üçüncü şəxsə sığorta ödənişini vermək vəzifəsini yaradır.
- baş verə biləcək hadisəyə görə sığorta mükafatının ödənilməsi vəzifəsi
- həyata keçirilə biləcək hadisəyə görə sığorta mükafatının ödənilməsi vəzifəsi

42. Sığortanın aparılması hansı hadisənin baş verməsilə bağlıdır:

- müstəqillik əlaməti
- Etibarlıq əlaməti
- ✓ Təsadüflilik əlaməti
- Ehtimallıq əlaməti
- Proqnozlaşdırmaq əlaməti

43. Sığorta obyektini budur

- ✓ Fiziki və hüquqi şəxslərin əmlak maraqlarıdır
- ərazi və zaman üzrə fiziki və hüquqi şəxslərin risklərinin yenidən bölgüsüdür
- Yaradılan sığorta fondu çərcivəsində zərfin qapalı bölüşdürülməsi
- Sığorta hadisəsidir
- Heç biri

44. Sığorta tarifi-budur:

- Müqavilə üzrə sığortanın ödənilməsi
- Heç biri
- Sığorta mükafatının vahidi ilə sığortaya ödəmə dərəcəsi
- ✓ Sığorta məbləğinin vahidi ilə sığortaya ödəmə dərəcəsi

- Sığorta dəyərində sığorta məbləğinin bərabər münasibətli göstəricisi

45. Kommutasiya ədədləri – bunlardır:

- Ölüm cədvəlinin göstəriciləri
- Heç biri
- Təyin olunan yaşa qədər yaşama ehtimalının göstəriciləri
- ✓ Aktuar hesabların hesablanmasını yüngünləşdirən texniki göstəricilər
- Aktuar hesabların nəticələri

46. Sığorta məbləğinin zərərliyi –bu münasibətdir:

- Məcmui sığorta məbləğinə sığorta hadisələrindən faktiki zərərlər
- Heç biri
- Sığortalanmış obyektlərin məcmui dəyərində sığorta hadisələrindən faktiki zərərdir
- Sığortalanmış obyektlərin məcmui dəyərində sığorta ödənişlərinin məbləği
- ✓ Məcmui sığorta məbləğinə sığorta ödənişlərinin məbləği

47. Sığorta təşkilatlarının mənfəəti nəyin hesabına formalaşdırılır, sığorta tarifi elementləri adlanır:

- Sığorta qiyməti
- Heç biri
- Risk mükafatı
- Risk əlavəsi
- ✓ Yüklənmə

48. Netto-mükafat sığorta elementlərinin göstərin :

- Sığortaçının xərclərini örtülməsinə yüklənmə
- Heç biri
- ✓ Sığorta (risk) əlavəsi
- Qabaqlayıcı tədbirlər fondunun formalaşdırılmasına çəkilən xərclər
- Sığorta vasitəçisinin komisiyonuna yüklənmə

49. Obyektin dəyəri 10000 p.v. o, 8000 p.v sığortalanmışdır 200 p.v sığorta mükafatı ödənilmişdir. Sığorta tarifi təyin edin:

- 0
- 0
- Sığorta dəyəri 100 p.v. 2 p.v.
- ✓ 0
- 0

50. Əgər sığortalı sığorta hadisəsinin baş vermə ehtimalının təyin edilməsi üçün baş vermiş səbəblər haqqında yalan məlumat vermişdirsə, bu hallar artıq ayrılmışdırsa sığortaçı müqavilənin etibarsız olmasını tələb edə bilərmi?

- Məhkəmənin qərarı ilə müəyyən edilir.
- Heç biri deyil
- Heç biri
- ✓ Bilər
- Bilməz

51. Sığorta müqaviləsi üzrə sığorta ödənişi bu əsasən əsasən həyata keçirilir:

- Sığortaçının maliyyə dayanıqlığı haqqında məlumat əsasən
- Heç biri
- Sığorta polisində əsasən
- ✓ Sığortalının ərizəsi və sığorta aktına əsasən
- Sığorta fəaliyyətinin aparılma hüququna lisenziyaya əsasən

52. Müqavilədə göstərilən sığorta hadisəsinin baş verməsindən sonra agentin sığorta müqaviləsi bağlaması faktı aşkarlansa:

- Müqavilə qüvvəsində saxlanılır, əgər o nəgdi qaydada ödənilmişdirsə
- Heç biri
- Heç biri düz deyil
- ✓ Müqavilə etibarsız sayılır
- Müqavilə qüvvəsində saxlanılır, lakin ona görə sığorta ödənişi aparılmır

53. Əmlak sığortası müqaviləsi üzrə iddia müddətinin tarixi təşkil edir:

- Heç biri
- heç biri deyil
- ✓ 3 il
- Sığortada iddia müddəti anlayışı tətbiq edilmir
- 2 il

54. Sığortalı əmlakını tam həqiqi dəyərində bir neçə sığorta şirkətində sığortalamaq hüququ varmı?

- Bəli istənilən halda
- Bəli, lakin bütün sığorta şirkətləri baş vermiş sığorta hadisəsi üzrə ümumi ödənişi sığorta məbləğini aşma bilməz
- ✓ Xeyr
- Bəli, ancaq əgər bir neçə risklərdən sığorta aparılırsa
- Heç biri

55. Müqavilədə müəyyən olunan sığorta dəyəri sığorta müqaviləsi bağlandıqdan sonra razılaşan tərəflər onu iddia edə bilərmi:

- Xeyr
- Ancaq sığortaçı
- Heç biri
- Əgər Əmlakın dəyərində dair sığortalı tərəfindən bilərəkdən yanlışlıq olmuşdursa ancaq sığortaçı
- ✓ Ancaq sığortalı

56. Sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsində (əgər müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa) günahkar şəxsə qarşı Sığortaçıda subroqasiya hüququ yaranır:

- Bütün sığorta növü üzrə
- Heç biri
- Ancaq Şəxsi sığortada
- Ancaq məsuliyyət sığortasında
- ✓ Ancaq əmlak sığortasında

57. Sığorta müqaviləsi yazılı formada olmadan, sığorta haqları daxil olmuşdur:

- Etibarlıdır
- Heç biri
- Qismən etibarlıdır
- ✓ Etibarsızdır
- Ancaq sığortalının vəzifəsinin bir hissəsində etibarlıdır

58. Əmlak sığortası üzrə baş vermiş itkidən zərərlərin ödənilməsindən sığortalıya sığorta ödənişindən imtina edilməsi üçün Sığorta şirkətinin əsası varmı:

- Xeyr
- Heç biri
- Əsasən
- ✓ Bəli
- Bu sığortalının arzusundan asılıdır

59. Sığorta polisi –budur:

- Sığorta planı

- Sığorta reestri
- Xüsusi blankda çap olunan sığortanın tipovoy şərtləri
- Nümunədə müəyyənləşən sertifikatdır ki, sığortalının gələcəkdə qəbulu Sığorta müqavilənin bağlanması təsdiq edir
- ✓ Sığorta müqaviləsi

60. İstənilən sığorta müqaviləsi üzrə faydalanan şəxs budur:

- Cavablar düz deyil
- Heç biri
- Sığortalının ölümü halında sığorta ödənişini alan qismində sığorta polisində göstərilən sığortalı şəxsdir.
- Üçüncü şəxsdir
- ✓ Sığortalanan şəxs

61. Əmlak sığortası müqaviləsi qüvvədə sayılmır, əgər:

- ✓ Sığorta müqaviləsi faydalanın xeyrinə faydalananın adı göstərilmədən bağlanılır
- Bir müqavilədə əmlak bir neçə risklərdən sığortalınır
- Sığortalananmış əmlakın müqavilədəki sığorta məbləği sığorta dəyərindən aşağı müəyyənləşmişdirsə
- Heç biri
- Sığortalananmış əmlakın saxlanılmasında sığortalının və faydalanın marağının olmaması

62. Əgər əmlak sığortası üzrə sığorta məbləği sığorta dəyərini aşarsa:

- Əgər müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa onda Sığorta hadisəsi baş verdikdə ödəniş sığorta dəyərinə sığorta məbləği mütənasib olaraq həyata keçirilir
- Heç biri
- Sığorta hadisəsi baş verdikdə həmişə sığorta ödənişi sığorta məbləği sığorta dəyərinə mütənasib olaraq aparılır.
- ✓ Sığorta hadisəsi baş verdikdə həmişə sığorta ödənişi sığorta dəyəri sığorta məbləğinə mütənasib olaraq aparılır
- Müqavilə aşmanın cüzi bir hissəsidir

63. Əmlak sığortası üzrə hansı hadisələrdən sığorta aparılır:

- Sığorta müqaviləsi o şəxsin xeyrinə bağlanır ki, baş verən hadisələr nəticəsində zərərlər həmin şəxs tərəfindən azaldılırsa hətda əgər zərərlər sığorta dəyərini aşarsa onda sığorta məbləği və xərclər həcmində ödəniş həmin şəxsə Sığortaçı tərəfindən ödənilməlidir onda sığortaçı çəkilən xərcləri və sığorta dəyərində olan məbləği həmin şəxsə ödəməlidir
- Sığorta müqaviləsi o şəxsin xeyrinə bağlanır ki, müqavilədə şərtləşdirilmiş məbləğ (sığorta məbləği) Sığortaçı tərəfindən ödənilməlidir
- Heç biri
- Sığorta müqaviləsi o şəxsin xeyrinə bağlanır ki, baş verən hadisələr nəticəsində zərərlər həmin şəxs tərəfindən azaldılırsa hətda əgər zərərlər sığorta dəyərini aşarsa onda sığorta məbləği və xərclər həcmində ödəniş həmin şəxsə Sığortaçı tərəfindən ödənilməlidir
- ✓ Sığorta müqaviləsi o şəxsin xeyrinə bağlanır ki, baş verən hadisələr nəticəsində zərərlər sığorta məbləği həcmində Sığortaçı tərəfindən ödənilməlidir

64. Sığortalı vaxtından əvvəl sığorta müqaviləsindən imtina etməsinə görə Sığortaçıya ödədiyi sığorta haqqı:

- Əgər müqavilədə digərləri müəyyən edilməmişdirsə qaytarılmır
- Heç biri
- Sığorta müddəti ərzində qüvvədədirsə sığorta haqlarının bir hissəsi müddətə mütənasib olaraq mütləq qaytarılır
- ✓ Sığortaçının təşkilatı xərcləri çıxıldıqdan sonra sığorta haqlarının bir hissəsi mütləq geri qaytarılır
- Əgər sığorta hadisəsi baş verməmişdirsə bütün sığorta haqları mütləq qaytarılır

65. Əmlak sığortası müqaviləsi üzrə sığorta hadisələrindən zərərlərin azaldılması üçün sığortalının qəbul etdiyi zəruri xərcləri:

- Sığortaçı tərəfindən ödənilirlər
- Heç biri
- İstənilən halda ödənilirlər
- ✓ Əgər sığortaçının göstərişi üzrə onlar edilmişdirlərsə ödənilirlər
- Əgər zərərlərin ixtisar edilməsinə müvafəqıyyətə imkan verilmişdirsə ödənilirlər

66. Sığortalı müqavilə üzrə onun razılığı olmadan sığortalanan şəxsi dəyişə bilər:

- Mülki məsuliyyət sığortası

- Heç biri
- Nə şəxsi sığorta, nə də məsuliyyət sığortası
- ✓ Şəxsi sığorta
- Həm şəxsi sığorta, həm də məsuliyyət sığortası

67. Bütün (istənilən) açıq (ümumi) müqavilə adlanırlar:

- Mülki məsuliyyət sığortası müqaviləsi
- ✓ Sığorta müqavilələri
- Şəxsi sığorta müqavilələri
- Əmlak sığortası müqavilələri
- Heç biri

68. Əgər sığorta hadisəsi növbəti sığorta haqqının ödənilməsinədək sığorta hadisəsi baş vermişdirsə, yəni vaxtı keçmişdirsə onda sığortaçı hüquqlara malikdir:

- Ödənilməmiş sığorta haqlarına mütənasib olaraq sığorta ödənişini azaltmaq
- Sığorta ödənişinin verilməsindən imtina etmək
- Sığortalıya cəza tədbiri (sanksiyası)müəyyən etmək
- ✓ Sığorta ödənişinin verilməsinə görə vaxtı keçmiş sığorta haqları məbləğini ödənişin verilməsində hesaba almaq
- Göstərilən işlərdən istəniləbirlərini həyata keçirmək

69. Əmlak sığortası müqaviləsi sığorta marağının olmamasına görə etibarsız hesab olunur:

- Sığortalıdan yaxud Faydalanandan
- Heç biri
- Faydalanandan
- Əmlakın sahibindən
- ✓ Sığortalıdan

70. Müqavilənin pozulmasına görə məsuliyyət riski kimin xeyrinə hesab olunur:

- ✓ Sığortalının
- Sığorta olunan şəxsin
- Sığorta müqaviləsində göstərilən faydalananın
- Müqavilə üzrə sığortalı şəxsin qarşısında məsuliyyət daşımaldır
- Heç biri

71. Azərbaycan Respublikasının Mülki məəcəlləsində nəzərdə tutulmayan sığorta müqaviləsinin şərtlərini göstərin:

- Heç biri
- Sığorta haqlarının ölçüsü
- Sığorta məbləği
- Sığorta müqaviləsinin qüvədə olma müddəti
- ✓ Sığorta hadisələrinin xarakteri

72. Qanunla təyin olunmuş şəxsə sığortalının şəxsinə müəyyən olunmuş risklərin (icbari sığorta) sığortalanması kimə həvalə olunur, belə sığorta məcburidir:

- Ancaq Sığortalı üçün
- Təkrar sığortaçı üçün
- Təkrar sığortalı üçün
- ✓ Ancaq Sığortaçı üçün
- Hər iki tərəf üçün

73. Sahibkarlıq risklərin sığorta müqavilələri aşağıdakıların xeyrinə bağlana bilər:

- Sahibkarlıq fəaliyyətini həyata keçirən sığortalı müştərilərin
- Heç biri
- Sığorta brokeri

- ✓ Sahibkarlıq fəaliyyətini həyata keçirən sığortalıların
- Sahibkarlıq fəaliyyətini həyata keçirən üçüncü şəxslərin

74. Sığortalı bilərəkdən baş vermiş hadisəyə görə mümkün olan zərəri azaltmamasına görə Sığortaçı zərərlərin ödənilməsindən azad ola bilirmi?

- Qismən azad ola bilər
- Heç zaman azad ola bilmir
- Heç biri
- Əgər müqavilədə digər şərtlər nəzərdə tutulmamışdırsa, azad olmur
- ✓ Həmişə azad ola bilər

75. Əgər sığorta haqqı tam köşürülməmişdirsə, sığortaçı məsuliyyət daşıyır mı?

- Daşımır
- Heç biri
- Qismən daşıyır
- ✓ Daşıyır, ancaq onda bu şərt müqavilədə nəzərdə tutulmuşdursa
- Daşıyır onda bunu sığortaçı məcbur edir

76. Şəxsi sığorta müqaviləsi xeyrinə bağlanmalıdır:

- Əgər müqavilədə faydalanan kimi digər şəxs göstərilməmişdirsə sığortalanan şəxs özü
- ✓ Sığorta olunan şəxsə görə sığortalı şəxsinin öz xeyrinə
- Kreditörün
- İstənilən hüquqi şəxs
- Heç biri

77. Müqavilədə təyin olunan Faydalanan şəxsi dəyişmək olmaz, əgər:

- Sığortaçı dəyişdirməyə razı deyil
- Sığorta haqqı tam ödənildikdə
- Heç biri
- Sığorta ödənişi qismən ödənildikdə
- ✓ Sığorta müqaviləsi üzrə faydalananın hər hansı öhdəçiliyini yerinə yetirmişdir yaxud sığorta ödənişi haqqında tələbi sığortaçıya təqdim edilmişdir

78. Əgər şəxs qanunla sığorta müqaviləsini bağlamalıdırsa, lakin müvafiq formada vəzifəsini yerinə yetirməmişdirsə, onda baş vermiş hadisə zamanı o:

- Məsuliyyət daşıyır
- Heç biri
- Məsuliyyət daşımır
- Sığortaçıya qanunla müəyyənləşdirilmiş məbləğdə cərimə və sığorta haqqını ödəyir
- ✓ Sığorta ödənişi məbləğində faydalanan şəxs qarşısında məsuliyyət daşıyır (belə ki, əgər sığorta müqaviləsi bağlanmışdırsa)

79. Üçüncü şəxsə dəymiş ziyana görə məsuliyyət sığortası müqaviləsi bağlana bilər:

- Məsuliyyət sığortası müqaviləsi digər şəxsin xeyrinə itki arzusu ilə istənilən şəxslə bağlanılır
- Qrup şəxslər
- Heç biri
- ✓ Belə müqavilənin bağlanılmasında sığorta marağı olan şəxslə
- Kiminin məsuliyyəti olan şəxslə bağlanacaq

80. Sığorta üzrə işlər (əməliyyatlar) başa çatdırılır:

- Ancaq ayrıca hallarda, Qanunda nəzərdə tutulan şifahi formada
- Şifahi, ancaq iki şahidin iştirakı ilə
- ✓ Yazılı formada
- Notarial formada

- Heç biri

81. Sığorta müqaviləsi hansı andan qüvvəyə minir.

- Müqavilənin bütün mövcud şərtləri üzrə tərəflər razılığı gəldiyi halda
- Sığorta mükafatları (bitinci sığorta haqqı) ödənildikdə
- Heç biri
- İlin əvvəlindən
- ✓ Əgər müqavilə ilə digər şərtlər müəyyənləşməmişdirsə sığorta mükafatı (birinci sığorta haqqı) ödənildikdə

82. Azərbaycan Təkrar sığorta təşkilatının minimal nizamnamə kapitalının məbləğini göstərin:

- 8 mln Azn
- 15 mln AZN
- 6 mln.Azn
- 5 mln.Azn
- ✓ 20 mln.Azn

83. Sığorta məhsullarının inteqrativ xarakteri nədən ibarətdir:

- Həm sığortalının, həm də sığortaçının maraqlarını eyni zamanda təmin edir
- Heç biri
- Brokerin mənafeyinə xidmət edir
- ✓ Sığorta müdafiəsi və əlavə xidmətləri təqdim edir ki, həmin çərçivədə riskin hissəsini özündə birləşdirir
- Beynəlxalq iqtisadi inteqrasiyanın inkişafını təmin edir

84. Sığortalanmada Anderrayting daxil etmir:

- Sığorta ehtiyatlarının hesablanması
- Riskin seleksiyasını
- Məsuliyyətdə riskin qəbul edilməsi haqqında qərarların qəbul edilməsini
- ✓ Riskin minimallaşdırılması üzrə sığortalıya tövsiyələrin işlənilməsini
- Təkrarsığorta proqramının işlənilməsini

85. Anderrayter-budur:

- Dəniz sığortasında qəza komissarıdır
- Sığorta tariflərinin hesablanması sferasında mütəxəssisdir
- Heç biri
- Sığorta bazarında vasitəçiliyin xüsusi formasıdır
- ✓ Sığortalanmada risklərin seleksiyası və qiymətləndirilməsi üzrə mütəxəssisdir

86. Riskin kumulyasiyası-budur:

- Material qiymətlilərinin məhdudlaşdırılmış sahədə birləşdirilməsi, beləki sığorta məbləğinin məcmuəsi çox böyükdür
- Heç biri
- Riskin cəmlənməsi
- ✓ Bir sıra risklərin eyni zamanda reallaşdırılması nəticəsində çoxlu sığorta ödəmələrinin (təminatını) zəruri ödənilməsinə gətirir.
- Sığortaçının portfelindən asılı risklərin olması

87. Sığorta brokeri-budur:

- Sığorta eksperti
- Heç biri
- Zərərlərin tənzimlənməsinə görə mütəxəssisdir
- Risklərin qiymətləndirilməsinə görə mütəxəssisdir
- ✓ Sığorta müqaviləsinin bağlanılmasına və ödənişin yerinə yetirilməsinə görə vasitəçidir

88. Sığortanın sahəsi-budur:

- Bu Sığorta təşkilatında sığorta müqavilələri olan fiziki və hüquqi şəxslərin sayıdır
- Sığorta portfelidir
- Sığortalanmış sığorta obyektlərinin maksimal sayıdır
- ✓ Heç biri
- Sığorta ödənişi olan obyektlərin miqdarıdır

89. Keptiv sığorta şirkəti adlanırlar:

- Müstəsna olaraq sənaye risklərinin sığortalanması ilə məşğul olurlar
- Heç biri
- Lisenziyasız işləyirlər
- ✓ Təsisçilərin risklərinin sığortalanması üçün yaradılmışdır
- Təsisçilər arasında xarici iştirakçılar olurlar

90. Hansı sığorta zamanı riskin baş vermə tezliyi çoxdur, lakin dəyən zərərin ağırlığı az olur?

- əmlak sığortası
- ✓ avtomobil sığortası
- maliyyə risklərinin sığortalanması
- Heç biri
- həyat sığortası

91. Reqrə tələbi hüququ haqqında məlumat yalnızdır?

- Sığortalı təqsirkar şəxsə sığorta ödənişinin məbləğindən artıq zərərin əvəzini ödəmək tələbi hüququnu sığortaçıya güzəşt edə bilər
- ✓ Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımı sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı təqsirkar şəxsdən reqrə tələbi qaydasında ala biləcəyi məbləğ həcmində sığorta ödənişi verməkdən azad edilir
- Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqrə qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda güstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımı sənədləri sığortaçıya verməlidir
- Heç biri
- Sığortalı təqsirkar şəxsə sığorta ödənişinin məbləğindən artıq zərərin əvəzini ödəmək tələbi hüququnu sığortaçıya güzəşt edə bilməz

92. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtli fransızca 100 AZN, dəyən zərər 500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- 500 AZN
- ✓ 250 AZN
- 400 AZN
- 350 AZN
- 150 AZN

93. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtsiz fransızca 1000 AZN, dəyən zərər 5000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- 5000 AZN
- ✓ 4000 AZN
- 0 AZN
- 1400 AZN
- 2750 AZN

94. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtli fransızca 1000 AZN, dəyən zərər 5000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- 2750 AZN
- ✓ 5000 AZN
- 4000 AZN
- 24000AZN
- 0 AZN

95. Sığortaçının rəhbərlərinə qoyulan tələblərdən hansı yanlışdır?

- ali-iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin olması
- ✓ sığortaçının rəhbəri elmlər namizədi və ya elmlər doktoru olmalıdır
- mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində cinayətlərin törədilməsinə görə məhkumluğun olmaması
- Heç biri
- sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində ən azı iki il iş təcrübəsinin olması

96. Sığorta fəaliyyəti sahəsində hansı qadağa var?

- sığortaçının sığorta tarifinin hesablanması
- ✓ sığortaçının bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olmaq
- sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün pul şəklində vəsaitin ödənilməsi
- Heç biri
- olması sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün natura şəklində vəsaitin ödənilməsi

97. Fransıza nədir?

- sığorta müqaviləsinə uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği
- ✓ sığortaçı tərəfindən ödənilməyən məbləğ
- sığorta haqqının hissə-hissə ödənilməsi
- Heç biri
- sığortalı tərəfindən ödənilməyən məbləğ

98. Sığortaçının vəzifəsinə aiddir

- sığorta haqqını vaxtında ödəmək
- ✓ sığortalını sığorta qaydaları ilə tanış etmək
- ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək
- Heç biri
- sığortalanmış obyekt barədə sığortalıya məlumat vermək

99. Anderraytinq nədir?

- riskin təhlil olunub, sığorta tarifinin müəyyən edilməsi
- ✓ sığorta müqaviləsinin imzalanma prosesi
- şərtli fransızanın digər adı
- Heç biri
- əmlak sığortası

100. Təcrübəyə əsaslanmayan (spekulativ) risklər hansılardır?

- mənfəətli risklər
- ✓ həm zərərli, həm də mənfəət ilə nəticələnə bilən risklər
- gözlənilməyən risklər
- Heç biri
- gözlənilən risklər

101. Sığorta ödənişini verməkdən imtina üçün hansı əsas ola bilər?

- sığorta haqqını vaxtında ödəmək
- ✓ sığorta obyektini və hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi
- ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək
- Heç biri
- sığortalanmış barədə sığortaçıya məlumat vermək

102. Sığortaçının nizamnamə kapitalı barəsində hansı tələb var? Digər cavablar yanlışdır.

- Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilər
- √ Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz
- Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində pul cəlb etməlidir
- Heç biri
- Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə etməlidir

103. Sığorta şəhadətnaməsi nədir?

- sığortalı ilə bank arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddi
- √ sığortalı ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddi
- bank ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddi
- Heç biri
- sığortalı ilə anderayter arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddi

104. Sığortalının əmlakının və əmlak mənafeələrinin müdafiəsi sahəsində münasibətlər nədir?

- şərtlə fransızca
- √ sığorta
- şərtsiz fransızca
- Heç biri
- risk

105. Sığortada Biznes proseslərinin qurulmasında anlayışlardan hansı istifadə olunmur

- Standart keyfiyyəti
- Səmərəli keyfiyyət
- Heç biri
- Gözlənilən keyfiyyət
- √ Cəlb olunan keyfiyyət

106. Sığorta üzrə Biznes-proseslərin tiplərində hansının aşkarlanmış nöqsanları ən çox miqdardadır:

- Elementar BP
- Müşahidə olunan BP
- Açar BP
- √ Çox variantlı BP
- Baş BP

107. Sığorta sisteminin təşkilati struktur növlərindən hansı ierarxik tipə daxil edilmir:

- Xətti
- √ Diviziya
- Xətti-ştab
- Xətti-funksional
- Lahiyə
- Funksional

108. Dövlət sığorta nəzarəti xidməti aşağıda göstərilən sanksiyalardan hansını tətbiq etməzlər:

- Əmretmə(sərəncamvermə)
- √ Əmlakın həbs edilməsi
- Lisenziyanın qüvvədə olmasının dayandırılması

- Cərimələr
- Lisenziyanı geri almaq
- Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması

109. Sığorta bazarının tənzimlənməsinin kodifikasiya modeli aşağıda göstərilən ölkələrdən hansında istifadə olunmur

- Almaniya
- ✓ Kanada
- İspaniya
- İtaliya
- Yaponiya
- Fransa

110. Nizamnamə kapitalı üzrə ən böyük tələb sığorta işinin aşağıda göstərilən subyektlərindən hansına təqdim edirlər:

- Risk sığortası üzrə sığortaçılar
- ✓ Təkrar sığortaçılar
- Qarışıq sığorta cəmiyyəti
- Sığorta brokerləri
- Həyat sığortası üzrə sığortaçılar

111. Sığorta işinin subyektlərindən hansına nizamnamə kapitalının minimal məbləği üzrə tələblər tətbiq edilmir:

- Risk sığortası üzrə sığortaçılar
- ✓ Sığorta brokerləri
- Həyat sığortası üzrə sığortaçılar
- Qarışıq sığorta cəmiyyəti
- Təkrarsığortaçılar

112. Sığorta qanunu ilə nizama salınmır:

- Sığorta bazarının fəaliyyət şərtləri
- ✓ Vətəndaşların sosial müdafiəsinin formalaşdırılması və funksiyalaşdırılması
- Müəyyən olunan obyektlərin sığortasının həyat keçirmək vəzifələri
- Sığorta məhsullarının satılması üzrə sığortaçının fəaliyyəti
- Həyatın yığıcı sığortası üzrə gəlirlik norması
- Sığortanın həyat keçirilmə qaydası

113. Sığorta brokeri işləyir:

- Sığortaçının adından
- ✓ Öz adından sığortalı yaxud sığortaçının tapşırığına əsasən
- Xüsusi təşəbbüslə
- Heç biri
- Sığortaçı ilə razılaşmaya görə sığortalının adından

114. Sizcə tək doğru olmayanı seçin təsdiq edin:

- Xüsusişəkillənmiş təşkilatlarında qarışıq sığorta üzrə üzvlük şərtlərinin hüquq və vəzifələri müəyyən edilir
- ✓ Xüsusi fondların iştirakı ilə sığortanın aparılmasının qayda, növləri və şərtləri xüsusi qanunla müəyyən edilir
- Dövlət icbari sığorta üzrə hüquq və vəzifələr normativ aktlarla müəyyən olunur
- İcbari sığortanın aparılmasını qaydası, şərtləri və növləri ya qanunla, yaxud müqavilə üzrə tərəflərin sazişi ilə müəyyən olunur
- Könüllü sığorta üzrə sığortalı və sığortaçı arasında müqavilənin bağlanması nəticəsində onların hüquq və vəzifələri

115. Əgər müqavilə üzrə sığortalının (sığorta olunanın) günahı olunmuşdursa sığortaçı sığorta ödənişindən azad edilmir

- Həyat yaxud sağlamlığa dəymiş ziyana görə mülki məsuliyyət sığortası
- ✓ İcbari sığorta
- Şəxsi sığorta
- Heç biri

- Peşə məsuliyyət sığortası

116. Kommersiya riski budur:

- Tətillər
- √ Məhsulun təchiz edilməməsi
- Əməliyyat zərərləri
- Müflisləşmə
- Valyuta məhdudluğu

117. Sığortaçı riskin bir hissəsini təkrarsığortaya verilməsində sığortalı qarşısında məsuliyyət daşıyır:

- Xüsusi tutum həddində
- √ Tam həcmdə
- Təkrar sığorta müqaviləsində müəyyən edilən hissədə
- Heç biri
- Məsuliyyət limiti həddində

118. AR-da Sığorta bazarının seqmentlərindən hansısı ən az həcmə (haqlar üzrə) malikdir:

- Hüquqi şəxslərin əmlak sığortası bazarı
- √ Həyat sığortası bazarı
- Fiziki şəxslərin əmlak sığortası bazarı
- Könüllü tibbi sığorta bazarı
- Məsuliyyət sığortası bazarı

119. Bunlardan hansı qanunla müəyyən olunansığortanın forması deyil

- İcbari sığorta
- √ Həvalə edilmiş sığorta
- Könüllü sığorta
- Sosial sığorta
- Məcburi sığorta

120. Sığorta Bazarının əsas elementləri deyillər:

- Bazarın subyektləri
- √ Ticarət mərkəzləri
- Malların qiymətləri (sığorta müdafiəsi)
- Mallar (verilən bazarda ticarət obyektləri)
- Məhsulların satılmasının marketinq proqramları
- Subyektlər arasındakı qarışıq əlaqələr

121. Sığorta müqaviləsi üzrə Faydalananlar tərəflər deyillər:

- Sığortalılar
- √ Sığortaçıları
- Agentlər
- Brokerlər
- Faydalananlar

122. Sığorta münasibətlərinin subyektləri bunlar deyil.

- Agentlər
- √ Dispaşerlər
- Sığortaçıları
- Sığorta olunanlar
- Faydalananlar

123. Sığorta premiyasının (haqqının) hesablanmasında ekvivalentlik prinsipi budur:

- Netto-dərəcəsi>sığorta ödənişindən
- √ Netto-dərəcəsi=sığorta ödənişi
- Brutto-dərəcəsi=sığorta ödənişi
- Heç biri
- Brutto>sığorta ödənişi

124. Gəlirlik norması aktuar hesablamalarda bunlardan isyifadə olunur:

- Əmlak sığortası üzrə
- √ Həyat sığortası
- Könüllü tibbi sığorta üzrə
- Heç biri
- Şəxsi sığorta üzrə

125. Aktuar hesablamalar –budur:

- Sığorta ödənişlərinin qiymətləndirilməsində istifadə olunan riyazi və statistik metodların məcmuisi
- √ Sığorta müqaviləsi üzrə tərəflərin qarşılıqlı maliyyə əlaqələrinin qiymətləndirilməsində istifadə olunan riyazi və statistik metodlarının məcmuisi
- Aktual məsələlərdir
- Heç biri
- Sığorta müqaviləsi üzrə Sığortaçının məsuliyyətinin qiymətləndirilməsində istifadə olunan riyazi və statistik metodlarının məcmuisi

126. Sığorta tarifinə risk yüklənməsini daxil edilməsi adlanır:

- Qabaqlayıcı tədbirlərin maliyyələşdirilməsi
- √ Sığorta əməliyyatlarının maliyyə dayanıqlığının təmin edilməsi
- İnflyasiyadan qorunmaq
- Heç biri
- Sığorta mükafatlarının və ödənişlərinin mövsümü dəyişməsinin müdafiəsi

127. Ödəniş səviyyəsinin göstəricisi necə hesablanır:

- Zərər çəkmiş obyektlərin sayına zərərlərin ümumi məbləğinin bəglünməsindən qismət kimi
- √ Ödəniş məbləğinin sığorta tədiyyələrinə nisbəti kimi
- Brutto-dərəcəsinə bütün netto-dərəcəsinin xüsusu çəkisin ifadə edir.
- Heç biri
- Əmək haqqı mükafatının miqdarına zərərlərin ümumi məbləğinin bölünməsindən qismət kimi

128. Sığorta məbləği vurulma yolu ilə təyin edilir:

- Sığorta məbləğinə franşizanın
- √ Sığorta məbləğinə brutto dərəcəsinə
- Sığorta məbləğinə yüklənmənin
- Heç biri
- Sığorta məbləğinə netto-dərəcəsinə

129. Sığorta tarifinin elementi işlərin aparılmasına sığortaçının xərclərinin maliyyələşdirilməsi üçün təyin olunan fondun formalaşdırılmasına görə göstərin:

- Brutto-dərəcəsi
- √ Əlavə
- Yüklənmə
- Heç biri
- Netto-dərəcəsi

130. Sığorta tarifinin əsas hissəsi bunlardır:

- √ Netto dərəcəsi

- Heç biri
- Mənfəət
- Qarşısı alınma tədbirlərinə ayırmalar və işlərin aparılması xərcləri
- Brutto dərəcəsi

131. Netto dərəcəsi sidməz edir:

- Sığorta təşkilatının mənfəətinin formalaşması üçün
- ✓ Sığorta ödənişi üçün təyin olunan sığorta fondunun formalaşdırılması üçün
- Sığorta komisionların verilməsi üçün
- Heç biri
- Sığorta fondunun formalaşması və istifadəsi ilə əlaqədar Sığortaçının xərclərinin maliyyələşdirilməsi üçün

132. Könüllü sığorta üzrə sığorta tarifinin məbləği müəyyən edilir:

- Sığorta nəzarəti orqanı ilə
- ✓ Sığorta təşkilatı ilə
- Düzgün cavab yoxdur
- Heç biri
- AR “Sığorta fəaliyyəti haqqında” qanunu ilə

133. Tarif dərəcəsi aşağıdakı elementləri özündə birləşdirir:

- Netto dərəcəsi
- ✓ Netto dərəcəsinə və yükləməni
- Netto dərəcəsinə, yüklənmə və vasitəçilərə komissionu
- Heç biri
- Netto dərəcəsinə, yüklənmə və mənfəəti

134. Risk əlavəsinin tərkibinə daxildir:

- Netto dərəcəsi
- ✓ Heç biri
- Brutto dərəcəsi
- Sığorta haqqı
- Yüklənmə

135. Sığorta tarifi aşağıdakılardan asılıdır:

- Sığorta mükafatının miqdarı
- ✓ Sığorta riskinin xarakteri
- Sığorta haqqının miqdarı
- Sığorta ödənişinin miqdarı
- Sığorta obyektı

136. Bu risklərdən hansı sığortalana bilməz?

- yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilən risklər
- ✓ Heç biri
- gözlənilən risklər
- gözlənilməyən risklər
- həm zərərlə həm də mənfəət ilə nəticələnə bilən risklər

137. Bunlardan hansı məcburi sığortaya aiddir?

- əmlak sığortası
- ✓ icbari məsuliyyət sığortası
- həyat sığortası
- Heç biri
- yüklərin sığortalınması

138. Hansı nümunədə sığortalının, sığortalanan obyektə sığorta marağı olduğu hesab edilir?

- sığorta obyektini sığortalıya məxsus deyilsə
- ✓ sığortalı sığorta obyektinin sahibi olarsa
- sığortalının sığorta obyektini istifadə hüququ var lakin sahibi deyil
- Heç biri
- sığortalının sığorta obyektini istifadə hüququ yoxdursa

139. Sığorta müqaviləsi nə zaman etibarsız sayıla bilər?

- bütün polislərdə eyni obyekt sığortalanıbsa
- ✓ sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda
- sığorta hadisəsi ikinci dəfə baş verirsə
- Heç biri
- sığorta məbləği sığorta haqqından böyükdürsə

140. Sığorta tarifləri haqqında hansı məlumat yalnızdır?

- İcbari sığorta növləri üzrə sığorta haqları və tarifləri qanunlara uyğun olaraq müəyyən edilir
- ✓ Heç biri
- sığortalı sığorta haqqını müəyyən edir
- Sığortalının ödədiyi sığorta haqları m əhsulun (işlərin, xidmətlərin) maya dəyərində aid edilir.
- Zəruri hallarda haqsız rəqabətin qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı minimum sığorta tariflərini müəyyən edə bilər

141. Sığorta sahəsində nə qadağandır?

- sığorta müqaviləsində sığorta dərəcəsini qeyd etmək
- ✓ Xüsusi razılıq olmadan sığorta fəaliyyəti
- sığorta haqqını hissə hissə ödəmək
- Heç biri
- sığortalıya güzəşt təqdim etmək

142. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında hansı məlumat yalnız deyil?

- Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla sığortalama hüququna malik deyillər.
- ✓ Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla sığortalama hüququna malikdirlər.
- Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla sığortalamaq hüququna malikdirlər.
- Heç biri
- Azərbaycan Respublikasının vətəndaşları ilə fərqli əsaslarla sığortalama hüququna malikdirlər.

143. Sığorta edənin hüquqlarından hansı yalnızdır (tibbi sığorta üzrə)?

- icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək
- ✓ Heç biri
- tibbi sığorta təşkilatını sərbəst seçmək
- tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək

144. Tibbi sığorta təşkilatının vəzifələrindən hansı yalnızdır?

- tibbi sığorta olunanlara tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri ilə müqavilələr bağlamaq
- ✓ Heç biri
- tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığorta olunana tibbi sığorta şəhadətnaməsini vermək
- tibb müəssisələrinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək
- tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək

145. Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 25000 AZN, B Şirkətində Sığorta məbləği 10000 AZN, şərtli fransızca 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 50000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?
- 4000 AZN və 1000 AZN
 - ✓ 5000 AZN və 2000 AZN
 - ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
 - Heç biri
 - 2000 AZN və 1500 AZN
146. Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 25000 AZN, B Şirkətində Sığorta məbləği 10000 AZN, şərtsiz fransızca 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 50000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?
- 5000 AZN və 2000 AZN
 - ✓ 4000 AZN və 1000 AZN
 - ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
 - 10000 AZN
 - 2000 AZN və 1500 AZN
147. Hansı sığorta zamanı riskin baş vermə tezliyi ən az olur, lakin dəyən zərər ən çox olur?
- əmlak sığortası
 - ✓ həyat sığortası
 - avtomobil sığortası
 - Heç biri
 - maliyyə risklərinin sığortalanması
148. Sığorta müqaviləsində sığortalının əvəz edilməsi haqqında hansı məlumat yalnışıdır?
- Əmlak sığortası müqaviləsini bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri vərəsəlik qaydasında bu əmlakı qəbul edən şəxsə keçir
 - ✓ Üçüncü şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə, onun hüquq və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir
 - Sığorta etdirən, sığorta müqaviləsi bağlayarkən, sığorta ödənişi almaq üçün istənilən fiziki və ya hüquqi şəxs təyin etmək, habelə sığorta hadisəsi baş verəndə həmin şəxslərin və sığortaçının razılığı ilə onları dəyişdirmək hüququna malikdir
 - Heç biri
 - Üçüncü şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə, onun hüquq və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir
149. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtsiz fransızca 100 AZN, dəyən zərər 500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?
- 500 AZN
 - ✓ 150 AZN
 - 400 AZN
 - 800 Azn
 - 250 AZN
150. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtsiz fransızca 1000 AZN, dəyən zərər 1500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- 2750 AZN
 - ✓ 500 AZN
 - 4000 AZN
 - 1000 Azn
 - 0 AZN
151. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtli fransızca 2000 AZN, dəyən zərər 1500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- 2000 Azn
 - 4000 AZN

- ✓ 0 AZN
- 2750 AZN
- 5000 AZN

152. Bunlardan hansı sığorta şirkətində tam ştat işçi olmaya bilər?

- anderrayter
- ✓ sığorta agenti
- mühasib
- Heç biri
- marketoloq

153. Sığorta bazarında peşəkar iştirakçı kimlərdir ?

- sığortalı
- ✓ sığortaçı
- sığorta olunan
- Heç biri
- faydagötürən

154. Şərtsiz fransıza nədir?

- dəyən zərər fransızadan artıq olan zaman tam ödənilən fransıza
- ✓ heç bir halda ödənməyən fransıza
- sığorta haqqının hissə hissə ödənilməsi
- Heç biri
- sığortalı tərəfindən ödənilməyən məbləğ

155. Xalis risklər hansılardır?

- həm zərərlə həm də mənfəət ilə nəticələnə bilən risklər
- ✓ yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilən risklər
- gözlənilməyən risklər
- Heç biri
- gözlənilən risklər

156. Bunlardan hansı anderrayterin vəzifəsinə aid deyil?

- daxil olan iddianı araşdırmaq
- ✓ sığorta tarifini müəyyən etmək
- fransızanı müəyyən etmək
- Heç biri
- riski təhlil etmək

157. Bu risklərdən hansı sığortalana bilər?

- həm zərərlə həm də mənfəət ilə nəticələnə bilən risklər
- ✓ yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilən risklər
- mənfəət ilə nəticələnə bilən risklər
- Heç biri
- qanunla qadağan olunmuş fəaliyyət ilə bağlı risklər

158. Sığorta ödənişini verməkdən imtina üçün hansı əsas ola bilər?

- ölkədə baş verən inflyasiya
- ✓ sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi
- sığortalının sığorta hadisəsi yaranmasını gözləməsi
- Heç biri
- sığortalının sığorta hadisəsi baş verən zaman Azərbaycan respublikasından kənarında olması

159. Sığortaçının təşkilati strukturu haqqında hansı yanlıştır?

- Sığortaçının idarəetmə və daxili nəzarət strukturu qanunvericiliyə uyğun olaraq onun nizamnaməsi ilə müəyyən edilir
- ✓ Filialların, şöbələr və nümayəndəliklərin rəhbərləri sığortalı tərəfindən təyin edilir
- Filialların, şöbələr və nümayəndəliklərin rəhbərləri sığortaçı tərəfindən təyin edilir
- Heç biri
- Filiallar, şöbələr və nümayəndəliklər sığortaçının təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərirlər.

160. Sığorta müqaviləsi nədir?

- qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği
- ✓ sığortalı ilə sığortaçı arasında sazişdir
- qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği
- Heç biri
- sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi

161. Sığorta haqqında qanun hansı münasibətlərə şamil edilmir?

- könüllü sığorta sahəsində olan münasibətlərə
- icbari sığorta sahəsində olan münasibətlərə
- Heç biri
- Sığortalının əmlakının və əmlak mənafeələrinin müdafiəsi sahəsində münasibətlərinə
- ✓ sosial sığorta sahəsində olan münasibətlərə

162. Sosial müavinətlərin hansı növü yalnız qeyd edilib ?

- əlilliyə görə müavinət
- ✓ təinatlı müavinət
- dəfn ɛzɛn mɛavinət
- Heç biri
- uşağın anadan olmasına görə müavinət

163. Tibbi sığorta edənin vəzifələri haqqında hansı məlumat yalnızdır?

- icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək
- ✓ icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını istənilən vaxt ödəmək
- sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək
- Heç biri
- sığorta olunanların sağlamlığının vəziyyətinin güstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək

164. Tibbi sığorta hansı formalarda olur?

- şəxsi və kütləvi
- ✓ icbari və könüllü
- formalar üzrə ayrılımlar
- Heç biri
- maddi və qeyri maddi

165. Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalayıb, A Şirkətində Sığorta məbləği 30000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtli fransızca 1000 AZN hər iki şirkətdə, dəyən zərər 12000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 60000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- 5000 AZN və 3000 AZN
- ✓ 6000 AZN və 4000 AZN
- ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
- Heç biri
- 2000 AZN və 1500 AZN

166. Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 30000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtsiz fransızca 1000 AZN hər iki şirkətdə, dəyən zərər 12000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 60000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?
- 5000 AZN və 3000 AZN
 - ✓ 6000 AZN və 4000 AZN
 - ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
 - Heç biri
 - 2000 AZN və 1500 AZN
167. Sığorta sistemi kimlərdən ibarətdir?
- Heç biri
 - sığortalı və sığortaçılarından
 - ✓ müvafiq icra hakimiyyəti orqanından, sığortaçılarından, sığorta brokerləri, agentləri və ekspertlərindən ibarətdir
 - sığortaçılarından, sığorta brokerləri, agentləri və ekspertlərindən ibarətdir
 - müvafiq bank sistemi, sığortaçılarından, sığorta brokerləri, agentləri və ekspertlərindən ibarətdir
168. Sosial müavinətlərin təyin olunması şərtlərindən hansı yalnızdır?
- Heç biri
 - yaşa görə müavinət
 - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda
 - əmək qabiliyyəti olan şəxsin əmək pensiyası hüququ olmadıqda
 - ✓ Qəsdən özünü əlillik etməyə görə
169. Sığorta edənin vəzifələrindən hansı yalnızdır (tibbi sığorta üzrə)?
- sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək
 - tibbi sığorta təşkilatını sərbəst seçmək
 - ✓ Heç biri
 - icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək
 - sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək
170. Tibbi sığorta təşkilatının vəzifələrindən hansı yalnızdır?
- tibbi xidmətlər üçün tariflərin müəyyənləşdirilməsində iştirak etmək
 - könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulmuşsa, sığorta haqlarının bir hissəsi sığorta olunana qaytarmaq
 - müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək
 - sığorta olunanın mənafeələrini müdafiə etmək
 - ✓ Heç biri
171. Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 40000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtli fransızca 1000 AZN hər iki şirkətdə, dəyən zərər 30 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 120000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?
- ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
 - Heç biri
 - ✓ 10000 AZN və 5000 AZN
 - 9000 AZN və 4000 AZN
 - 2000 AZN və 1500 AZN
172. Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 40000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtsiz fransızca 1000 AZN hər iki şirkətdə, dəyən zərər 30 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 120000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?
- Heç biri
 - 10000 AZN və 5000 AZN
 - 2000 AZN və 1500 AZN
 - ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
 - ✓ 9000 AZN və 4000 AZN

173. Hansı obyektin sığortalanması zamanı, riskin baş vermə tezliyi çoxdur, dəyən zərərin ağırlığı da çox olur?
- hərbiçinn hayatı sığortalananda
 - bankların maliyyə riski sığortalananda
 - avtomobilin şərnışnləri sığortalananda
 - ✓ avtomobil sığortalananda
 - Heç biri
174. Sığorta əsasən hansı sahədən ibarətdir?
- avtomobil və qeyri-avtomobil sığortası
 - Heç biri
 - əmlak və qeyri-əmlak sığortası
 - avtomobil, əmlak və hayat sığortası
 - ✓ həyat və qeyri-həyat
175. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtli fransıza 100 AZN, dəyən zərər 1500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?
- 4000 AZN
 - 650 AZN
 - 1500 AZN
 - ✓ 750 AZN
 - 1400 AZN
176. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 240000 AZN, şərtli fransıza 10000 AZN, dəyən zərər 15000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- Heç biri
 - 5000 AZN
 - 2750 AZN
 - ✓ 15000 AZN
 - 0 AZN
177. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 240000 AZN, şərtsiz fransıza 10000 AZN, dəyən zərər 15000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- 10000
 - 2750 AZN
 - 0 AZN
 - ✓ 5000 AZN
 - 15000 AZN
178. Hansı guzəşt korporativ müştərilərə təqdim oluna bilər?
- Heç biri
 - sığorta tarifində iyirmi faizə qədər endirim
 - sığorta haqqından iyirmi fayiz endirim
 - ✓ sifir dərəcəli fransıza
 - natamam sığorta
179. İstehsalatın dayandırılması zaman fransıza adətən necə hesablanır?
- zaman şəklində
 - Heç biri
 - hesablanmır ümumiyyətlə
 - ✓ dəqiq pul şəklində
 - faiz şəklində

180. Sığorta riski nədir?
- ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin qanunauyğunluq əlamətləri olmalıdır
 - ✓ ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır
 - elə hadisədir ki, onun baş verməsi gözlənilir və ona qarşı sığorta aparılır.
 - Heç biri
 - ehtimal olunan elə hadisədir ki, onun baş verməsi qaçılmazdır.
181. Tibbi sığorta hansı formalarda olmur?
- formalar üzrə meyyarlara ayrılır
 - Heç biri
 - icbari
 - könüllü
 - ✓ kütləvi
182. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 7000 AZN, şərtli fransızca 100 AZN, dəyən zərər 500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 14000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?
- 400 AZN
 - 300 Azn
 - 500 AZN
 - 150 AZN
 - ✓ 250 AZN
183. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 36 000 AZN, şərtsiz fransızca 2000 AZN, dəyən zərər 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- 8000 AZN
 - 3000 Azn
 - 0 AZN
 - ✓ 6000 AZN
 - 5000 AZN
184. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 15 000 AZN, şərtli fransızca 1000 AZN, dəyən zərər 3000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- ✓ 2000 AZN
 - 100 Azn
 - 3000 AZN
 - 4000 AZN
 - 0 AZN
185. Sığortaçı tərəfindən ödənilməyən məbləğ nədir (termin kimi)?
- sığorta məbləği
 - sığorta haqqı
 - Heç biri
 - ✓ fransızca
 - reqress
186. Riski təhlil edilərək, sığorta tarifiinin müəyyən edilməsi nədir?
- şərtli fransızanın digər adı
 - Heç biri
 - əmlak sığortası
 - anderraytinq
 - ✓ sığorta müqaviləsinin imzalanma prosesi
187. Həm zərərlə, həm də mənfəət ilə nəticələ bilən risklər necə adlanır?

- Heç biri
- gözlənilməyən risklər
- ✓ Təcrübəyə əsaslanmayan (spekulativ) risklər
- gözlənilən risklər
- yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilən risklər

188. Könüllü tibbi sığorta üzrə tibbi xidmətlər üçün tariflər _____ müəyyən edilir.

- sığortaçının tələblərinə əsasən
- sığortalının tələblərinə
- ✓ sərbəst şəkildə
- sığorta təşkilatı ilə bu xidmətləri göstərən tibb müəssisəsi (və ya özəl tibbi praktika ilə məşğul olan şəxs) arasında razılaşmaya əsasən
- Heç biri

189. Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqlarına aid deyil.

- icbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək
- tibbi sığorta tariflərinin müəyyən etmək
- könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq
- tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş hüquqlardan istifadə etmək
- ✓ Heç biri

190. Tibbi sığorta təşkilatının hüquqlarından hansı yalnızdır?

- tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin ödənilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək
- Heç biri
- tibbi sığorta olunanlara tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi əyn qanunvericilikdə müəyyənləşdirilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri ilə müqavilələr bağlamaq
- tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək
- ✓ zərərin sığorta olunan tərəfindən vurulduğu hallar istisna olmaqla, vətəndaşın sağlamlığına vurulmuş zərər əyn cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta olunana tibbi yardım göstərilməsinə sərfləndirilmiş xərclərin ödənilməsinə tələb etmək

191. Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 50.000 AZN, B Şirkətində Sığorta məbləği 25.000 AZN, şərtli fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10.000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 100.000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- 4000 AZN və 1500 AZN
- Heç biri
- ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
- ✓ 5000 AZN və 2500 AZN
- 2000 AZN və 1500 AZN

192. Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 50.000 AZN, B Şirkətində Sığorta məbləği 25.000 AZN, şərtsiz fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10.000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 100.000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- 5000 AZN və 2500 AZN
- Heç biri
- ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
- ✓ 4000 AZN və 1500 AZN
- 2000 AZN və 1500 AZN

193. Hansı risk sığortalana bilməz?

- gəllir ilə nəticələnə bilən
- sığortalana bilməyən risk olmur
- yüksək tezliklə baş verən
- nadir hallarda baş verən
- ✓ Heç biri

194. Sığorta növləri hansı formada ola bilər?

- avtomobil, əmlak və həyat sığortası
- Heç biri
- avtomobil və qeyri-avtomobil sığortası
- əmlak və qeyri-əmlak sığortası
- ✓ könüllü və icbari

195. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtsiz fransızca 1000 AZN, dəyən zərər 3000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ✓ 500 AZN
- 400 AZN
- 1500 AZN
- 300 Azn
- 1400 AZN

196. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 124.000 AZN, şərtli fransızca 10000 AZN, dəyən zərər 12000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- 5000 AZN
- Heç biri
- 0 AZN
- ✓ 12000 AZN
- 2000 AZN

197. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 124.000 AZN, şərtsiz fransızca 10000 AZN, dəyən zərər 5000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- 5000 AZN
- 2750 AZN
- Heç biri
- 15000 AZN
- ✓ 0 AZN

198. Şərtli fransızca adətən hansı növ sığorta da olur?

- tibbi sığorta
- Heç biri
- heç birində
- ✓ avtomobil sığortası
- əmlak sığortası

199. Sığorta xidmətlərinə aid deyil

- tibbi sığorta
- Heç biri
- maliyyə risklərinin sığortalanması
- ✓ gəlirin əldə edilməsi sahəsindəki fəaliyyətin sığortalanması
- icbari yanğından sığorta

200. Sığorta məbləği nədir?

- sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi
- ✓ sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği
- sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafeələrinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsait
- Heç biri
- sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği

201. Sığorta ödənişində digər sığorta şirkətinin iştirakı hansı halda ola bilər?

- bütün polislərdə ayrı-ayrı obyektlər sığortalanıbsa
- Heç biri
- sığorta hadisəsi ikinci dəfə baş verirsə
- ✓ bütün polislərdə eyni obyekt sığortalanıbsa
- sığorta məbləği sığorta haqqından böyükdürsə

202. Əmlak sığortası üçün hansı şərt zəruridir?

- əmlakın dəyərli olması
- əmlakın təbii fəlakət baş verdiyi zonalardan uzaqlığı
- ✓ Heç biri
- əmlakın çox dəyərli olmaması
- əmlakın sahibinin yaşı

203. Hansı halda sığorta tarifi artır?

- fransıza artırılırsa
- sığorta haqqı azaldılırsa
- Heç biri
- sığortalanın obyekt riskli olmazsa
- ✓ fransıza azaldılırsa

204. Sığorta agentləri haqqında hansı məlumat yalnışıdır?

- Agentlər bir gün ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən gec növbəti həftənin son iş gününə qədər sığortaçıya verməlidirlər
- Heç biri
- Agentlər bir həftə ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən gec növbəti həftənin son iş gününə qədər sığortaçıya verməlidirlər
- Agentlər bir gün ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən gec növbəti günün son iş gününə qədər sığortaçıya verməlidirlər
- ✓ Agentlər bir ay ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən gec növbəti ayın son iş gününə qədər sığortaçıya verməlidirlər

205. Sığorta ödənişini verməkdən imtina üçün hansı əsas ola bilər?

- sığorta məbləği sığorta haqqından çox olsa
- Heç biri
- sığorta hadisəsi gözlənilmədən baş verərsə
- ✓ sığortalının əmlak sığortası üzrə zərərin əvəzini zərər dəyməsində təqsiri olan şəxsdən alması
- sığorta hadisəsinin baş verməsi

206. Sığorta fəaliyyəti sahəsində hansı qadağa var?

- sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün natura şəklində vəsaitin ödənilməsi
- Heç biri
- sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün pul şəklində vəsaitin ödənilməsi
- ✓ sığortaçının bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması
- sığortaçının sığorta tarifi hesablaması

207. Sığorta qanunvericiliyinə nə daxil deyil?

- Azərbaycan Respublikasının sığorta fəaliyyəti haqqında qanunu
- Heç biri
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
- ✓ Azərbaycan Respublikasının Cinayət məəcəlləsi

208. İcbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər kim tərəfindən müəyyən edilir

- sığorta edən
- Heç biri
- sığortalı
- sığortaçı
- ✓ müvafiq icra hakimiyyəti orqanı

209. Tibbi sığortanın subyektlərinə aid deyil?

- ✓ istənilən özəl tibbi praktika ilə məşğul olan şəxslər
- tibbi sığorta təşkilatları
- sığorta olunanlar
- Heç biri
- sığorta edənlər

210. Tibbi sığorta təşkilatının hüquqlarından hansı yalnızdır?

- tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək
- Heç biri
- tibb müəssisələri tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək
- ✓ tibb müəssisələrinin akkreditasiyasında iştirak etmək
- tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığorta olunana tibbi sığorta şəhadətnaməsini vermək

211. Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalayıb, A Şirkətində Sığorta məbləği 40.000 AZN, B Şirkətində Sığorta məbləği 20.000 AZN, şərtli franşiza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 100.000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- 3000 AZN və 1000 AZN
- 2000 AZN və 1500 AZN
- 1500 Azn
- ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
- ✓ 4000 AZN və 2000 AZN

212. Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalayıb, A Şirkətində Sığorta məbləği 40.000 AZN, B Şirkətində Sığorta məbləği 20.000 AZN, şərtsiz franşiza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 100.000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- 4000 AZN və 2000 AZN
- Heç biri
- ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
- ✓ 3000 AZN və 1000 AZN
- 2000 AZN və 1500 AZN

213. Hansı sığorta zamanı riskin baş vermə tezliyi çoxdur, lakin dəyən zərərin ağırlığı az olur?

- əmlak sığortası
- Heç biri
- maliyyə risklərinin sığortalınması
- ✓ tibbi sığorta
- həyat sığortası

214. Xüsusi təminat haqqında hansı məlumat doğrudur?

- Heç biri
- Həyat sığortası sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi təminatın yaradılması qaydası və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edə bilməz
- ✓ Həyat sığortası sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi təminatın yaradılması qaydası və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir
- Həyat sığortası sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi təminatın yaradılması qaydası və şərtlərini yalnız sığortalı müəyyən edir

- Həyat sığortası sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi təminatın yaradılması qaydası və şərtlərini yalnız sığortaçı müəyyən edir
- 215.** Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtsiz franşıza 100 AZN, dəyən zərər 2000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?
- 1900 AZN
 - 1500 AZN
 - ✓ heç biri
 - 2000 AZN
 - 4000 AZN
- 216.** Düzgün cavabı qeyd edin – Sığorta məbləği 14.000 AZN, şərtsiz franşıza 1000 AZN, dəyən zərər 6000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- 6000 AZN
 - 2750 AZN
 - 1000 Azn
 - 0 AZN
 - ✓ 5000 AZN
- 217.** Düzgün cavabı qeyd edin – Sığorta məbləği 14.000 AZN, şərtli franşıza 1000 AZN, dəyən zərər 3000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- 2000 AZN
 - 14000 AZN
 - 2750 AZN
 - 0 AZN
 - ✓ 3000 AZN
- 218.** Sığorta obyektinin dəyəri haqqında hansı məlumat yalnızdır?
- sığorta obyektinin dəyəri AZN ilə ol bilər
 - sığorta obyektinin dəyəri sığorta haqqından çox ola bilər
 - sığorta obyektinin dəyəri sığorta məbləğindən az ola bilər
 - ✓ Heç biri
 - sığorta obyektinin dəyəri sığorta məbləğindən çox ola bilər
- 219.** Hansı halda məcburi franşıza tətbiq edilir?
- sürücü öz məsuliyyətini könüllü sığortalasa, o zaman icabri sığorta məcburi franşıza qismində çıxış edir
 - Heç biri
 - əmlak sığortası zamanı
 - ✓ heç bir halda, sığortalı franşızanı istənilən halda ozu seçə bilər
 - sürücü yalnız öz nəqliyyat vasitəsini könüllü sığortalasa, o zaman icabri sığorta məcburi franşıza qismində çıxış edir
- 220.** Sığortalı kimdir?
- sığorta brokeri
 - Heç biri
 - sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış təşkilat
 - sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti olan şəxs
 - ✓ sığortaçı ilə müqavilə bağlayan və ya xeyrinə sığorta müqaviləsi bağlanan fiziki və ya hüquqi şəxs
- 221.** Sığorta marağı nədir?
- sığortaçının sığorta obyektinin qorunmasına olan marağı
 - sığortalının sığorta obyektinin qorunmasına olan marağı
 - qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya ödənilməsi üçün əsas olan hal
 - ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır.
 - ✓ Heç biri

222. Bunlardan hansı könüllü sığortaya aiddi?

- √ əmlak sığortası
- icbari sürücünün məsuliyyət sığortası
- icbari işəgötürənin məsuliyyət sığortası
- Heç biri
- icbari yanğından sığortalanma

223. Şərtli franşıza nədir?

- heç bir halda ödənməyən franşıza
- Heç biri
- sığorta haqqının hissə-hissə ödənilməsi
- √ dəyən zərər franşızadan artıq olan zaman tam ödənilən franşıza
- sığortalı tərəfindən ödənilməyən məbləğ

224. Sığorta müqaviləsinə nə zaman xitam verilə bilər?

- sığortalı sığorta obyektinin sahibi olarsa
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığortaçı ləğv edildikdə
- Heç biri
- sığortalının sığorta obyektini istifadə hüququ var lakin sahibi deyil
- √ sığortalının sığorta obyektini istifadə hüququ yoxdursa

225. Sığorta ödənişini verməkdən imtina üçün hansı əsas ola bilər?

- sığorta məbləği sığorta haqqından çox olsa
- Heç biri
- sığorta hadisəsi gözlənilmədən baş versə
- √ sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi
- sığorta hadisəsinin baş verməsi

226. Sığorta sahəsində nə qadağandır?

- Sığorta müavilələrində franşızanı qeyd etmək
- Heç biri
- Sığortaçının rəhbərliyini dəyişmək
- √ Sığortaçının sığorta xidmətləri bazarını inhisara alınması
- Sığortalının sığorta xidmətləri bazarını inhisara alması

227. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası)?

- sığortalı sığortaçı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə
- √ sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə
- on ay keçdikdə
- Heç biri
- sığortalı öz öhdəliklərini tam yerinə yetirdikdə

228. Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığorta olunanın təqsiri üzündən bir və ya daha çox hadisə baş verdikdə yeni müddət üçün müqavilə bağlanarkən sığorta haqqının məbləği

- dəişilməz olaraq qalır
- √ müvafiq olaraq 10% və 20% miqdarında artırılır
- müvafiq olaraq 20% və 40% miqdarında azaldılır
- Heç biri
- müvafiq olaraq 10% və 20% miqdarında azaldılır

229. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hansı müddətə olur?

- müqavilədə qeyd olunan müddətlik
- ✓ 1 il
- 1 il 1 ay
- 11 ay
- on ay

230. Azərbaycan Respublikası ərazisində əmlak sahiblərinin mülki məsuliyyətinin sığortası

- könüllüdür
- ✓ məcburidir
- zəruri deyil
- Heç biri
- aparılmır

231. Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası

- könüllüdür
- ✓ məcburidir
- zəruri deyil
- Heç biri
- aparılmır

232. Sığorta məbləğinin dəyişməsi nəyə birbaşa təsir göstərir?

- sığorta riskinə
- ✓ sığorta haqqına
- franşızaya
- Heç biri
- sığorta hadisəsinə

233. Sığorta tarifiinin dəyişməsi nəyə birbaşa təsir göstərir?

- sığorta riskinə
- ✓ sığorta haqqına
- sığorta ödənişinə
- Heç biri
- sığorta məbləğinə

234. Franşızanın dəyişməsi nəyə təsir göstərmir?

- ✓ sığorta məbləğinə
- Heç biri
- sığorta tarifiinə
- sığorta haqqına
- sığorta ödənişinə

235. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 17000 AZN, şərtsiz franşızaya 1000 AZN, dəyən zərər 6000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 34000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- 1500 AZN
- ✓ 2500 AZN
- 6000 AZN
- 4000 Azn
- 5000 AZN

236. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 235.000 AZN, şərtli franşızaya 16000 AZN, dəyən zərər 18000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır

- 5000 AZN
- ✓ 18000 AZN

- 0 AZN
- 3000 Azn
- 2000 AZN

237. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 155.000 AZN, şərtsiz fransıza 24000 AZN, dəyən zərər 55000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- 55000 AZN
- ✓ 31000 AZN
- 15000 AZN
- 17000 Azn
- 27500 AZN

238. Tibbi sığortada adətən hansı fransıza olur?

- şərtsiz fransıza
- ✓ şərtli fransıza
- sıfır dərəcəli fransıza
- Heç biri
- ikiqat fransıza

239. Sığorta fəaliyyəti sahəsində hansı qadağa yoxdur?

- sığortaçının bank fəaliyyəti ilə məşğul olması
- ✓ sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün pul şəklində vəsaitin ödənilməsi
- sığortaçının ticarət fəaliyyəti ilə məşğul olması
- Heç biri
- sığortaçının istehsal fəaliyyəti ilə məşğul olması

240. Yanğından icbari sığorta hansı qrup risklərə aid edilə bilər (digər şərtlər dəyişməz qalsa)?

- tez baş verən və əsasən zərəri çox olan
- ✓ daha tez baş verən lakin əsasən zərəri çox olmayan
- nadir hallarda baş verən və zərəri çox olmayan
- Heç biri
- nadir hallarda baş verən lakin zərəri çox olan

241. Həyat sığortası hansı qrup risklərə aid edilə bilər?

- daha tez baş verən lakin əsasən zərəri çox olmayan
- ✓ tez baş verən və əsasən zərəri çox olan
- nadir hallarda baş verən və zərəri çox olmayan
- Heç biri
- nadir hallarda baş verən lakin zərəri çox olan

242. Avtomobil sığortası hansı qrup risklərə aid edilə bilər?

- tez baş verən və əsasən zərəri çox olan
- ✓ daha tez baş verən lakin əsasən zərəri çox olmayan
- nadir hallarda baş verən və zərəri çox olmayan
- Heç biri
- nadir hallarda baş verən lakin zərəri çox olan

243. Əmlak sığortası hansı qrup risklərə aid edilə bilər?

- tez baş verən və əsasən zərəri çox olan
- ✓ daha tez baş verən lakin əsasən zərəri çox olmayan
- nadir hallarda baş verən və zərəri çox olmayan
- Heç biri
- nadir hallarda baş verən lakin zərəri çox olan

244. Tibbi sığorta hansı qrup risklərə aid edilə bilər?
- tez baş verən və əsasən zərəri çox olan
 - √ daha tez baş verən lakin əsasən zərəri çox olmayan
 - nadir hallarda baş verən və zərəri çox olmayan
 - Heç biri
 - nadir hallarda baş verən lakin zərəri çox olan
245. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtsiz fransızca 100 AZN, dəyən zərər 2000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 48000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?
- 2000 AZN
 - √ 900 AZN
 - 4000 AZN
 - 1000 Azn
 - 1500 AZN
246. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 47.000 AZN, şərtsiz fransızca 1000 AZN, dəyən zərər 3500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- 6000 AZN
 - √ 2500 AZN
 - 3500 AZN
 - 500 Azn
 - 0 AZN
247. Düzgün cavabı qeyd edin – Sığorta məbləği 79.500 AZN, şərtli fransızca 1250 AZN, dəyən zərər 2000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- 0 AZN
 - 3000 AZN
 - 750 AZN
 - √ 2000 AZN
 - 1000 Azn
248. Sığorta obyektinin dəyəri haqqında hansı məlumat yalnızdır?
- sığorta obyektinin dəyəri AZN ilə ölçülə bilər
 - √ sığorta obyektinin dəyəri sığorta haqqına heç bir halda təsir etmir
 - sığorta obyektinin dəyəri sığorta haqqından çox ola bilər
 - Heç biri
 - sığorta obyektinin dəyəri sığorta məbləğindən çox ola bilər
249. Bunlardan hansı könüllü sığortaya aiddir?
- icbari işəgötürənin məsuliyyət sığortası
 - √ tibbi sığorta
 - icbari sürücünün məsuliyyət sığortası
 - Heç biri
 - icbari yanğından sığortalanma
250. Yanğından sığorta edən (sığortaçının) vəzifələrinə aiddir?
- sığortaçını sərbəst seçmək
 - √ sığorta olunandan sığorta haqqını almaq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq sığorta şəhadətnaməsini vermək
 - sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək
 - Heç biri
 - sığorta qaydaları ilə tanış olmaq

251. Yanğından sığorta edənin (sığortaçının) vəzifələrinə aid deyil?
- sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda və ya sığorta olunanın tapşırığı ilə onun adından məhkəmədə iştirak etmək
 - √ sığorta hadisəsi baş verdikdə sığorta olunanın ərizə daxil olduqdan sonra 3 gün müddətində hadisənin baş vermə səbəblərini müəyyənləşdirmək, dövlət yanğın nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarından sığortalanmış əmlak barədə lazımı məlumat almaq
 - tələb olunan bütün sənədlər təqdim edildikdən sonra 10 gün müddətində sığorta ödənişini vermək və ya yazılı şəkildə əsaslandırmaqla ödənişin verilməsindən imtina etmək;
 - Heç biri
 - sığorta olunanın sığorta haqqını almaq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq sığorta şəhadətnaməsini vermək
252. Yanğından sığorta edənin (sığortalının) hüquqlarına aid deyil?
- sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda və ya sığorta olunanın tapşırığı ilə onun adından məhkəmədə iştirak etmək
 - √ sığorta edilən əmlakın baxışını keçirmək, sığorta olunanla birlikdə sığortalanan əmlakı qiymətləndirmək və ya bu işi müstəqil sığorta qiymətləndiricisinə həvalə etmək;
 - hadisə ilə əlaqədar təqsirkar şəxs müəyyən olunarsa, sığorta ödənişi verildikdən sonra ona qarşı reqres qaydasında iddia qaldırmaq
 - Heç biri
 - baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta olunana təqdim edilmiş bütün iddialar barədə sığortaçıya xəbər vermək
253. Yanğından sığorta edənin (sığortaçının) hüquqlarına aiddir?
- sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda və ya sığorta olunanın tapşırığı ilə onun adından məhkəmədə iştirak etmək
 - √ sığorta hadisəsinin baş verdiyi gündən ən gec 3 iş günü ərzində sığortaçıya yazılı məlumat vermək
 - sığorta hadisəsi zamanı əmlakın xilas edilməsi, zərərin qarşısının alınması və onun azaldılması istiqamətində tədbirlər görmək, yanğın söndürmə xidmətini çağırmaq
 - Heç biri
 - sığortaçı ilə müqavilə bağlamaq və sığorta haqqını ödəmək
254. Yanğından sığorta olunanın vəzifələrinə aiddir?
- sığortaçını sərbəst sezmək
 - √ baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta olunana təqdim edilmiş bütün iddialar barədə sığortaçıya xəbər vermək
 - sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək
 - Heç biri
 - sığorta qaydaları ilə tanış olmaq
255. Yanğından sığorta olunanın vəzifələrinə aid deyil?
- sığortaçı ilə müqavilə bağlamaq və sığorta haqqını ödəmək
 - √ sığortaçını sərbəst sezmək
 - sığorta hadisəsinin baş verdiyi gündən ən gec 3 iş günü ərzində sığortaçıya yazılı məlumat vermək
 - Heç biri
 - sığorta hadisəsi zamanı əmlakın xilas edilməsi, zərərin qarşısının alınması və onun azaldılması istiqamətində tədbirlər görmək, yanğın söndürmə xidmətini çağırmaq
256. Yanğından sığorta olunanın hüquqlarına aid deyil?
- sığortaçını sərbəst seçmək
 - √ sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək
 - baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta olunana təqdim edilmiş bütün iddialar barədə sığortaçıya xəbər vermək
 - Heç biri
 - sığorta qaydaları ilə tanış olmaq
257. Yanğından sığorta olunanın hüquqlarına aiddir?
- sığortaçını sərbəst seçmək
 - Heç biri
 - sığorta hadisəsinin baş verdiyi gündən ən gec 3 iş günü ərzində sığortaçıya yazılı məlumat vermək
 - √ sığorta hadisəsi zamanı əmlakın xilas edilməsi, zərərin qarşısının alınması və onun azaldılması istiqamətində tədbirlər görmək, yanğın söndürmə xidmətini çağırmaq

- sığortaçı ilə müqavilə bağlamaq və sığorta haqqını ödəmək

258. Yanğından sığorta zamanı sığorta hadisəsi hesab edilir

- elektron aparatlarının və avadanlığının yanması nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, həmin aparat və avadanlığın sıradan çıxması,
- ✓ partlayış və ya bunlarla əlaqədar əmələ gələn tüstü
- sığorta hadisəsi zamanı və ya sığorta hadisəsindən sonra əmlakın oğurlanması
- Heç biri
- nüvə partlayışı

259. Yanğından sığorta zamanı sığorta hadisəsi hesab edilmir.

- Yanğın,
- ✓ nüvə partlayışı
- ildırım düşməsi
- Heç biri
- partlayış və ya bunlarla əlaqədar əmələ gələn tüstü

260. İstehsalatın dayandırılması zaman fransıza adətən necə hesablanır?

- Heç biri
- faiz şəklində
- ✓ istehsalatın dayandırılmasından sonra keçən günlərin sayına uyğun
- hesablanır ümumiyyətlə
- dəqiq pul şəklində

261. Yanğından icbari sığorta haqqında qanunvericilikə hansı daxil deyil?

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ✓ Yanğın təhlükəsizliyi haqqında
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
- Heç biri
- Sığorta fəaliyyəti haqqında qanun

262. Bunlardan hansı məcburi sığortaya aiddir?

- əmlak sığortası
- ✓ yanğından sığorta
- yüklərin sığortalanması
- Heç biri
- həyat sığortası

263. Ayrı-ayrı kateqoriyalı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti nədir?

- Sığorta
- ✓ Sosial müavinət
- Sığorta məbləği
- Heç biri
- Anderryatinq

264. Yanğından icbari sığortanın məqsədi –

- yanğın nəticəsində sığorta olunanların və əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafeələrinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir
- ✓ yanğın nəticəsində sığortaçı və əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafeələrinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir
- yanğın nəticəsində əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafeələrinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir
- Heç biri

- yanğın nəticəsində sığortaçının sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafeələrinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir
- 265.** Düzgün cavabı qeyd edin – Sığorta məbləği 77000 AZN, şərtsiz franşıza 1000 AZN, dəyən zərər 3500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- 3500 AZN
 - √ 2500 AZN
 - 4000 AZN
 - 3000 Azn
 - 0 AZN
- 266.** Düzgün cavabı qeyd edin – Sığorta məbləği 55000 AZN, şərtli franşıza 2000 AZN, dəyən zərər 1500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?
- 5000 AZN
 - √ 0 AZN
 - 2000 AZN
 - 3000 azn
 - 1500 AZN
- 267.** Bunlardan hansı yalnız sığorta şirkətində çalışa bilər?
- marketoloq
 - √ anderayter
 - mühasib
 - Heç biri
 - auditor
- 268.** Əmlak sığortası zamanı hansı amil daha çox təsir edici hesab edilir ?
- əmlakın sahibinin yaşı
 - √ əmlakın yerləşdiyi ərazi
 - əmlakın sahibinin iş yeri
 - Heç biri
 - əmlakın sahibinin cinsi
- 269.** Heç bir halda ödənməyən franşıza necə adlanır?
- şərtli
 - √ Heç biri
 - müsbət
 - bağlı
 - şərtsiz
- 270.** Sığorta sahəsində marketoloqların hansı məhdudiyəti var?
- reklam buraxmaq ilə bağlı
 - √ tarifləri endirmək ilə bağlı
 - kampaniyalar hazırlamaq ilə bağlı
 - Heç biri
 - əlavə hədiyyələr etmək ilə bağlı
- 271.** Bunlardan hansı anderrayterin vəzifəsinə aid deyil?
- reklam kampaniyalarını hazırlamaq
 - √ sığorta tarifini müəyyən etmək
 - franşızanı müəyyən etmək
 - Heç biri
 - riski təhlil etmək

272. Sığortalı ilə sığortaçı arasında saziş nədir?

- Sığorta müqaviləsi
- ✓ sığorta şəhadətnaməsi
- repress
- Heç biri
- franşiza

273. Sığortalı eyni bir obyektə 3 sığortaçıda müvafiq olaraq aşağıdakı kimi sığortamışdır: 25,50,75. Sığorta qiyməti 150, birbaşa zərər 50-dir. Hər sığortaçı hansı ödənişi həyata keçirəcəkdir? 1.25,50,75 2.50,50,50 3.8,5,16,5,25 4.12,5,25,37,5

- 1
- ✓ 3
- 4
- heç biri
- 2

274. Sığorta məbləği 200 min man., obyektin sığorta qiyməti 380 minman., faktiki zərər 180 min man olarsa və müqavilədə «10%-dən azdır» şərti olarsa, sığorta ödənişini tapın. 1.80 min. man 2.100 min.man 3.180 min. man 4.190 min. Mann

- 1
- ✓ 2
- 4
- heç biri
- 3

275. Sığortalı 12 min. man. Şərtsiz franşizalı, 75 min manatlıq sığorta müqaviləsi bağlamışdır. Dəymiş zərər 40 min. man. Olarsa və müqavilədə «ilk risk üzrə» şərti olmazsa, sığorta ödənişini tapın. 1.75 min. man 2.12 min.man 3.28 min. man 4.63 min. man

- 1
- ✓ 3
- 4
- heç biri
- 2

276. Sığortalı 25 min. man, sığorta məbləğlinə müqavilə bağlamışdır. Bu zaman 2 min.man, şərtsiz franşiza müəyyən edilmişdir. Dəymiş zərər 10 min. man. olarsa sığorta ödənişini tapın. 1.2 min. man 2.10 min.man 3.8 min. man 4. 25 min. man

- 1
- ✓ 3
- 4
- heç biri
- 2

277. Siyasi risk budur: 1.İflas 2.İnqilab 3.Danışiq 4.Tədiyyənin uzunmüddət gecikdirilməsi

- 1
- ✓ 2
- 4
- heç biri
- 3

278. Sığorta müqaviləsi bağlanılması aprelin 1-də, sığorta hadisəsi aprelin 21-də baş vermişsə, birinci sığorta haqqının ödənilməsi aprelin 23-də baş vermişdirsə, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixi göstərin. 1.Aprelin 1-i 2.Aprelin 23-ü 3.Aprelin 21-i 4.Aprelin 2-də

- 1
- ✓ 2
- 4
- heç biri
- 3

279. Əgər sığorta məbləği 210 min man., sığorta qiyməti 340 min man, faktiki zərər məbləği isə 170 min man., olarsa, sığorta ödənişini tapın.
1.170 min. man 2.340 min.man 3.210 min. man 4.105 min. man

- 1
- ✓ 4
- 3
- heç biri
- 2

280. Kommersiya riski hansıdır? 1.Tətil 2.İflas 3.İnflyasiya 4.Valyuta məhdudiyətləri

- heç biri
- 3
- ✓ 2
- 4
- 1

281. Sizcə, yeganə düzgün şərh hansıdır? 1. İcbari sığorta o deməkdir ki, sığortaçı istənilən halda sığorta ödənişlərini verməlidir 2.İcbari sığorta o deməkdir ki, sığorta müqaviləsi məcburi şərtləri özündə əks etdirməlidir. 3.İcbari sığorta o deməkdir ki, sığorta müqaviləsinin bağlanması məcburidir. 4.İcbari sığorta o deməkdir ki, sığortaçı sığorta müqaviləsi bağlamağa məcburdur

- 1
- ✓ 2
- 4
- heç biri
- 3

282. Kredit sığortasının obyektini göstərin 1.Pul vəsaitləri 2.Kommersiya və ya ticarət krediti 3.Mallar və xidmətlər 4.Qiymətli kağızlar və istehsal ehtiyatları

- 1
- ✓ 2
- 4
- heç biri
- 3

283. Sığorta agentliyi fəaliyyət göstərir: 1.Sığortaçının adından 2.Sığortalının adından 3.Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından 4.Öz şəxsi təşəbbüsü ilə

- 2
- ✓ 1
- 4
- heç biri
- 3

284. Sığorta brokerliyi fəaliyyət göstərir: 1.Sığortaçının adından 2.Sığortalının adından 3.Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından 4. Öz şəxsi təşəbbüsü ilə

- 1
- ✓ 3
- 4
- heç biri
- 2

285. Subraqasiya nədir? 1.Real zərər həddində ödəniş 2.Tərəflərin bir-birinə inamı 3.Zərərin ödənilməsinin hüquq və vəzifələrinin sığortalıdan sığortaçıya keçməsi 4.Sığorta müqaviləsi

- 1
- ✓ 3
- 4
- heç biri

- 2
286. Qeyri-proporsional təkrarsığorta müqavilələrinin formaları hansılardır? 1.Kvota, eksdent 2.Eksdent-zərər, ekssedent-zərərlik 3.Kvota, limit 4.Limit, eksdent
- 1
 - ✓ 2
 - 4
 - heç biri
 - 3
287. Şərtsiz franşiza zamanı dəyən zərərin həcmi 500(franşiza məbləği) manatdan az (məsələn, 489 manat) təşkil etsə idi,sığortaçı nəqədər ödəniş edəcəkdir:
- 489 MANAT
 - ✓ 0 manat
 - 3 manatdır
 - heç biri
 - 500 MANAT
288. Avtomatiklik prinsip hansı sığorta formasının prinsipidir? 1.Könüllü 2.İcbari 3.Əmlak 4.Şəxsi
- 1
 - ✓ 2
 - 4
 - heç biri
 - 3
289. Sığorta təsnifatı nədir? 1.Sığortanın bazarlara, sahələrə və idarələrə görə bölgüsü 2.Sığortanın sahələrə, yarım sahələrə, tiplərə və tariflərə görə bölgüsü 3.Sığortanın aparılma formalarına görə bölgüsü 4.Sığortanın sahələrə, yarım sahələrə, növlərə və formalarına görə bölgüsü
- 1
 - ✓ 4
 - 4
 - heç biri
 - 2
290. Netto-stavka hansı məqsədlərə istifadə olunur? 1.Sığorta ehtiyatlarına 2.Sığorta ödənişlərinə 3.Xəbəredici tədbirlərə 4.Əmək haqqının ödənilməsinə
- 3; 4;
 - 1; 4;
 - ✓ 1; 2;
291. Sığorta məbləğinin zərərlik göstəricisi necə hesablanır 1. 2. 3.
- 1
 - 3
 - ✓ 2
 - heç biri
292. Əmlak sığortasının əsas prinsipləri hansılardır? 1.Subraqrasiya 2.Kontribusiya 3.Sığorta marağı 4.Ekvivalentlik 5.Rentabellik
- 1; 2; 4;
 - ✓ 1; 2; 3;
 - 2; 4; 5;
293. Aşağıdakılardan sığorta fondlarını ayırın: 1. Nazirlər Kabinetinin mərkəzləşdirilmiş ehtiyat fondu 2.Yol fondu 3.Kənd təsərrüfatı müəssisələrinin yanacaq və toxum fondu 4.Dövlət büdcə fondu 5.Sığorta şirkətlərinin pul vəsaitləri

- 2; 4; 5;
- 1;3;4;
- √ 1; 3; 5;
- Heç biri

294. Sığorta budur:

- Heç biri
- risklərdən yayınmağa xidmət edən pul münasibətləri sistemidir
- √ sığorta fondunun yaradılması və istifadəsi ilə bağlı yenidən bölgü pul münasibətləri sistemidir
- sığorta investisiyaları ilə bağlı münasibətlər sistemidir
- əvəzi ödənilmək xarakterli pul münasibətləri sistemidir

295. Sığorta münasibətlərinin ehtimal xarakteri ifadə olunur:

- sığorta marağı formalaşdığı və sığorta haqqı ödənilməyi şəraitdə
- √ sığortaçının sığorta fondunun formalaşdığı və istifadə olunduğu şəraitdə
- sığorta qiyməti formalaşdığı şəraitdə
- Heç biri
- ehtimalın reallaşdığı sığorta ödənişlərinin şəraitdə

296. Sığortanın sahələrə bölgüsünün meyarı hesab edilir:

- sığorta subyekti
- √ sığorta obyektı
- sığorta qiyməti
- Heç biri
- sığorta predmeti

297. Sığortaçının maliyyəsinin təşkili xüsusiyyətlərinə aiddir:

- maliyyə münasibətlərinin bir istiqamətli olması xarakteri
- √ pul vəsaitlərinin hərəkətinin ehtimal xarakteri
- pul vəsaitlərinin hərəkətinin şəffaflığı xarakteri
- Heç biri
- maliyyə münasibətlərinin əvəzi ödənilməsi xarakteri

298. İnstitusional əlamət üzrə sığorta bazarının strukturuna aiddir:

- a) şəxsi, əmlak və məsulluyyət sığortası bazarları
- √ müxtəlif təşkilati- hüquqi formalı sığorta şirkətləri
- daxili, xarici və dünya sığorta bazarları
- Heç biri
- a) könüllü və icbarı sığorta bazarları

299. Hansı sığorta növündə mahiyyətə fransız olmalı deyil?

- tibbi sığorta
- √ həyat sığortası
- heç bir halda#1
- Heç biri
- əmlak sığortası zamanı

300. Sığortaçı sığorta hadisəsinin baş verməsində sürücünün təqsirinin dərəcəsi ilə asılı olmayaraq _____ üçüncü şəxsə dəyən zərərin əvəzinin ödəməlidir(nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası)?.

- hər bir halda
- √ heç bir halda
- fransızadan asılı olaraq
- Heç biri

- zərərdən asılı olaraq

301. Hansı sığorta növündə sığorta hadisəsi baş verdikdə müqavilə yenilənə bilməz?

- həyyat sığortası
- ✓ əmlak sığortası zamanı
- heç bir halda
- Heç biri
- tibbi sığorta

302. Hansı sığorta növündə sığorta hadisəsi bir dəfə baş verir?

- tibbi sığorta
- ✓ əmlak sığortası zamanı
- heç bir halda
- Heç biri
- həyyat sığortası

303. Sığortaçı nə ilə bağlı güzəşt edə bilməz?

- tarifi ilə bağlı
- ✓ sığorta məbləğini natamam sığorta olmadam azaldmaq ilə bağlı
- fransızca ilə bağlı
- Heç biri
- sığorta haqqı ilə bağlı

304. Sığorta haqqı hansı sığorta növündə sığortalı tərəfindən müəyyən edilir?

- yanğından icbari sığorta zamanı
- ✓ Heç biri
- əmlak sığortası zamanı
- heç bir halda
- tibbi sığorta zamanı

305. Sığorta haqqı hansı sığorta növündə sığortaçı tərəfindən müəyyən edilmir?

- yanğından icbari sığorta zamanı
- ✓ Heç biri
- əmlak sığortası zamanı
- heç bir halda
- tibbi sığorta zamanı

306. Sığorta haqqı hansı sığorta növündə sığortaçı tərəfindən müəyyən edilir?

- yanğından icbari sığorta zamanı
- ✓ Heç biri
- əmlak sığortası zamanı
- Heç biri
- icbari tibbi sığorta zamanı

307. Sığorta vasitəçiləri hansılardır?

- Sığortaçı və sığorta brokeri
- ✓ Sığorta agentı və sığorta brokeri
- Aktuari və sığorta agentı
- Sığorta brokeri və sığorta eksperti
- Sığorta agentı və sığorta eksperti

308. Sığorta xidmətinin qiyməti necə adlanır ?

- Sığorta məbləği
- Sığorta ödənişi
- Franşiza
- ✓ Sığorta haqqı.
- Şəxsi tutum

309. «Sığorta haqqında» Azərbaycan Respublikasının ilk qanunu nə vaxt qəbul edilib ?

- 25 dekabr 2007 –ci il
- 25 mart 1995-ci il
- 18 avqust 1999-cu il.
- 28 dekabr 1996-cı il
- ✓ 05 yanvar 1993-cü il

310. Sığorta məbləğinin zərərlik göstəricisi necə hesablanır?1. 2. 3. 4.

- 2
- heç biri
- 4
- ✓ 1
- 3

311. Oddan sığorta ilk dəfə hansı şəhərdəki yanğından sonra yaranmışdır. 1.Çikaqo 2.London 3.Bakı 4.Moskva

- 1
- heç biri
- 4
- ✓ 2
- 3

312. Əmlak sığortasında brutto-dərəcə necə hesablanır?1. 2. 3. 4.

- 3
- 4
- heç biri
- ✓ 1
- 2

313. Ətraf mühütün neftlə və digər yanacaqla çirklənməsindən dəniz sığortasına aiddir: 1.Kasko sığortaya 2.Karqo sığortaya 3.Fraxt sığortası 4.Məsuliyyət sığortası

- ✓ 4
- 3
- 1
- heç biri
- 2

314. Sığorta şirkətinin büdcəyə ödədiyi vergilər (güzgün variantı göstər). 1.Mənfəət vergisi, ƏDV, aksiz 2.Mənfəət, gəlir vergisi, sosial ayırmalar 3.ƏDV, aksiz, royalti 4.ƏDV, gəlir vergisi, torpaq vergisi

- 1
- heç biri
- 4
- ✓ 2
- 3

315. Sığorta fondunun maliyyə davamlığı əmsalı necə hesablanır?1. 2. 3. 4.

- 2
- 3

- heç biri
- 4
- √ 1

316. Sedent sığortalı qarşısında aşağıdakı məsuliyyəti daşıyır. 1.Xüsusi saxlama məbləği həddində 2.Tam həcmdə 3.Məsuliyyət limiti həddində 4.Təkrarsığorta müqaviləsində nəzərdə tutulan həddə

- 1
- heç biri
- 3
- √ 4
- 2

317. əmlak sığortasında düzgün şərti göstərin. 1.Sığorta məbləği=sığorta məbləği 2.Sığorta məbləği < sığorta mükafatı 3.Sığorta məbləği = sığorta mükafatı 4.Sığorta məbləği > sığorta qiyməti

- 3
- heç biri
- 4
- √ 1
- 2

318. «Yaşıl Kart» Beynəlxalq Sığorta Sistemi nə vaxtdan qüvvədədir? 1.1949 2.1953 3.1973 4.1991

- heç biri
- 4
- √ 2
- 3
- 1

319. Kənd təsərrüfatı sığortasına aid deyil. 1.İribuynuzlu mal-qaranın sığortası 2.Fermer təsərrüfatında traktor sığortası 3.Məhsulların sığortası 4.Fermer evinin sığortalanması

- 1
- 3
- √ 4
- 2
- heç biri

320. Aşağıdakı kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin sığortasına aid deyil. 1.Üzüm bağları 2.Alma ağacları 3.Təbii torpaqlar 4.Pambıq tarlaları

- 1
- 2
- heç biri
- 4
- √ 3

321. Gəminin gövdəsini və mühərrikinin sığortalanması adlanır: 1.Kasko sığorta 2.Karqo sığorta 3.Fraxtın sığortası 4.Məsuliyyət sığortası

- 4
- heç biri
- 2
- 3
- √ 1

322. Aşağıdakılardan hansı şəxsi sığorta növü yığıcı xarakteri daşıyır. 1.Ömürlük sığorta (ölüm halından) 2.Həyatın qarışıq sığortası 3.Bədbəxt hadisələrə qarşı sığorta (fərdi) 4. Səmişinlərin sığortası

- 1
- heç biri

- 4
 - √ 2
 - 3
- 323.** Əgər obyektin sığorta dəyəri 400 min. man, sığorta məbləği 160 min man, faktiki zərər məbləği 300 min man olarsa, sığorta ödənişini tapın. 1.400 2. 120 3.300 4.160
- 1
 - heç biri
 - 3
 - √ 4
 - 2
- 324.** Şəxsi sığorta hansı ölkədə daha çox inkişaf etmişdir. 1.Böyük britaniya 2.ABŞ 3.Yaponiya 4.Almaniya
- 4
 - heç biri
 - 1
 - 2
 - √ 3
- 325.** Dünya sığorta bazarı üzrə hər il toplanan tədiyyənin təqribən neçə faizi şəxsi sığortanın payına düşür? 1.100% 2.75% 3.50% 4.25%
- 4
 - heç biri
 - 1
 - 2
 - √ 3
- 326.** Sığortaçının bilavasitə sığorta fəaliyyətindən gəlirlərinə aid deyil. 1.Sığorta tədiyyəsi 2.Komission mükafatlar 3. Təkrarsığorta haqqı 4.Sığorta ehtiyatlarının qaytarıldığı məbləğ
- √ 4
 - 3
 - 1
 - heç biri
 - 2
- 327.** İcbari sığorta Bürosu yaradılmışdır.
- 2007-ci ildə
 - heç biri
 - 2010-cu ildə
 - √ 2011-ci ildə
 - 2013-cü ildə
- 328.** Sığorta məbləği 360 min man, sığorta qiyməti 450 min man, faktiki zərər 200 min man olarsa, sığorta ödənişini tapın. 1.360 2.160 3.450 4.200
- 1
 - 2
 - heç biri
 - 3
 - √ 4
- 329.** Sığortalı eyni bir obyektə 3 sığorta şirkətində müvafiq olaraq 50,70,80 min manata sığorta məbləğinə sığortalamışdır. Sığorta qiyməti 200, zərər 100 min man olarsa, hər bir sığorta şirkətinin ödəyəcəyi sığorta ödənişini tapın. 1.50,70,80 2.25,35,40 3.37,5, 52,5, 60 4. 50,50,50
- 1
 - heç biri

- 3
 - ✓ 4
 - 2
330. Əgər obyektin sığorta qiyməti 340, sığorta məbləği 210, faktiki zərər 170 olarsa, (müqavilədə «ilk risk» şərti nəzərdə tutulmamışdır) sığorta ödənişini tapın. 1.170 2.340 3.210 4.105
- 1
 - heç biri
 - 3
 - ✓ 4
 - 2
331. Sığortaçının xərclərinin əsas tərkib hissələri hansılardır ?
- ✓ Sığorta ödənişləri və sığorta ehtiyatları
 - Sığorta ehtiyatları və reklam xərcləri.
 - İşlərin aparılması xərcləri və reklam xərcləri
 - Sığorta haqları və işlərin aparılması xərcləri
 - Sığorta ödənişləri və sair xərclər;
332. Təkrar sığortanın əsas formaları hansılardır?
- Frontik sazişi, müqaviləli təkrar sığorta;
 - Mütənasib təkrar sığorta, fakultativ təkrar sığorta;
 - Qeyri-mütənasib təkrar sığorta, Frontik sazişi;
 - ✓ Mütənasib təkrar sığorta, qeyri-mütənasib təkrar sığorta.
 - Fakultativ təkrar sığorta, müqaviləli təkrar sığorta;
333. Qeyri-həyat sığortası üzrə sığorta ödənişinin ən böyük qiyməti nəyə bərabərdir ?
- Fransızaya
 - Alış məbləğinə
 - Sığorta tarifinə
 - Sığorta haqqına
 - ✓ Sığorta məbləğinə
334. Sığorta müqaviləsinin bağlanması faktı aşağıdakı ilə təsdiq edilir. 1.Polis 2.Bordero 3.Sertifikat 4.Akt
- 4
 - 2
 - 3
 - ✓ 1
 - heç biri
335. Bu sığortaçının tədiyyə qabiliyyətini göstərin. (Düzgün cavabı göstərin). 1.Sığortaçının öhdəliklərdən azad aktivləri 2.Balans üzrə sığortaçının aktivləri və passivləri arasındakı fərq 3.Sığortaçının mənfəəti hesabına yaradılan fondlar 4.Sığortaçının investisiya gəlirləri
- 2
 - 3
 - heç biri
 - 4
 - ✓ 1
336. Əmlak sığortasında kontribusiya prinsipi nə deməkdir? 1.Zərərin ödənilməsi 2.İkiqat sığortalama zamanı zərərin sığortaçılar tərəfindən ödənilməsi üsulu 3.Təkrar sığorta zamanı ödəniş qaydası 4.Təkrarsığortada zərərin ödənilməsi
- 1
 - heç biri
 - 4

- √ 2
• 3
- 337.** Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür. 1.Əmək haqqı, amortizasiya, mükafat, sığorta ödənişi, vergi 2.Sığorta ödənişi, sığorta ehtiyatların 3.Sığorta ödənişi, sığorta ehtiyatlarına ayırma, əməliyyat xərci, preventiv tədbirlərə ayırma 4.Sığorta ödənişi, əməliyyat xərci, vergi, icarə haqqı
- 4
• heç biri
• 1
• 2
√ 3
- 338.** Sığorta şirkətində aşağıdakı əməliyyatın mühasibat uçotunda müxabirləşməsini göstərin. «Sığorta ödənişi və sığorta məbləği verilmişdir.1. Dt 38 kt 51 2.Dt 19 k/t51 3.Dt 50 kt51 4.Dt 3819
- 1
• heç biri
• 4
√ 2
• 3
- 339.** Sığortaçının xüsusi kapitalına aiddir: 1.Nizamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı 2.Nizamnamə kapitalı, sığorta ehtiyatları, kredit borclar 3.Nizamnamə kapitalı, debitor borclar, ehtiyat kapita 4.Nizamnamə kapitalv, sığorta ehtiyatları istehlak fondu
- 2
• heç biri
• 4
√ 1
• 3
- 340.** İcbari Sığorta Bürosunun funksiyası deyil:
- texniki ekspert müayinələrinin həyata keçirilməsi üçün metodoloji təlimatlar işləyib hazırlamaq və tətbiq etmək
• heç biri
√ icbari sığorta növlərinin həyata keçirilməsi zamanı təkrarsığortanı təmin etmək2
• C. Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişlərinin verilməsini təmin etmək
• icbari sığorta növləri üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla münasibətlərdə Büronun iştirakçılarını təmsil etmək;
- 341.** Franşiza nədir? 1.Sığortaçının öhdəliyində qalan risk 2.Sığortaçıya verilən risk 3.Təkrar sığortaçıya verilən risk
- 2
• heç biri
√ 1
• 3
- 342.** İcbari Sığorta Bürosunun iştirakçıları aşağıda göstərilən icbari sığorta növlərini həyata keçirə bilərlər
- Sərnişinlərin fərdi qəza sığortası
√ Avtonəqliyyat vasitələrinin kasko sığortası
• AA. Daşınmaz əmlakın icbari sığortası
• heç biri
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin sığortası
- 343.** Şəxsi sığortada mənfəət hansı hissələrdən ibarətdir? 1.Maliyyə mənfəəti 2.Hesabat mənfəəti 3.Texniki mənfəət 4.Operativ mənfəət
- √ 1; 3;
• müvafiq olaraq 20% və 40% miqdarında azaldılır
• 1; 3;
• 3; 4;

- 344.** Sığorta təsnifatında aparıcı bölmə hansıdır? 1.Sığorta növləri 2.Sığorta sahələri 3.Sığortanın aparılma formaları
- heç biri
 - 1
 - 3
 - √ 2
- 345.** Azərbaycanda «Sığorta fəaliyyəti haqqında» Qanunlar hansı illərdə qəbul edilmişdir? 1.1999 2.1992 3.2007 4.1995
- 1;4;
 - √ 1; 3;
 - 2; 4;
- 346.** Texniki ehtiyatlara hansılar aiddir? 1.Xəbərdar edici tədbirlər ehtiyatı 2.Qazanılmamış mükafatlar ehtiyatı 3.Zərərlər ehtiyatı 4.Həyat sığortası üzrə ehtiyatlar
- 1; 2;
 - 2; 3;
 - √ 2; 4;
- 347.** Sığorta marketinqinin elementlərindən deyil:
- potensial sığorta etdirənlərin öyrənilməsi
 - potensial müştərinin, sığorta müqaviləsinin bağlanması ilə əlaqədar olan əsaslarının öyrənilməsi;
 - heç biri
 - milli sığorta bazarının təhlili;
 - √ Sığorta fondunun yaradılması
- 348.** Respublikamızda sığortaçı-alimləri göstərin: 1.Xankişiyyəv B. 2.Səmədzadə Z. 3.Xudiyev N. 4.Quliyev T. 5. Musayev A.
- 2; 4;
 - √ 1; 3;
 - 2; 5;
- 349.** İkiqat sığortalama nədir? 1.Obyektin 2 dəfə sığortalanması 2.Obyektin 2 sığorta şirkətində sığortalanması 3.Obyektin məbləğinin sığorta qiymətindən çox olması
- 1
 - heç biri
 - √ 3
 - 2
- 350.** Sığortaçının maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır? 1.Nizamnamə kapitalı 2.Sığorta ehtiyatları 3.Təkrar sığorta tədiyyələri 4.Topladığı sığorta tədiyyələri 5.Sığorta ödənişləri
- √ 1; 2; 3;
 - heç biri
 - 1; 4; 5;
 - 3; 4; 5;
- 351.** Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir? 1.Kvotalı 2.Ekssedent-zərərlər 3.Ekssedent 4.Ekssedent-zərərlilik
- √ 1;3;
 - 3; 4;
 - 1; 2;